



Mehriban Əliyeva bitirdiyi universitetin Bakı filialının açılışında

Sentyabrın 15-də İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının təntənəli açılış mərasimi olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fonduunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Filialın rəmzi açılışını bildirən lənt kəsildikdən sonra birinci xanım, Heydər Əliyev Fonduunun prezidenti Mehriban Əliyeva, Rusiya Federasiyasının sahiyyə naziri Veronika Skvortsova, I Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlibočko, Azərbaycanın hökumət və ictiyatiyət nümayəndələri filialda yaradılan şəraitlə tanış olublar.

Sonra filialın ilk tələbələri və mülliimləri ilə görüş keçirilib. Xatırladaq ki, Mehriban Əliyevanın özü de M.Seçenov adına I Moskva Dövlət Tibb İnstitutunun məzunuudur. Azərbaycanın birinci xanımı bu ali məktəbi 1988-ci ildə fərqlənmə diplому ilə bitirib.

Zakir Qaralov bir prokuroru işdən çıxardı



Seyfəddin Həsənov prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddində çatması ilə əlaqədar təqaüdə çıxbı.

Sabirabad rayon prokuroru vəzifəsini müvəqqəti olaraq Ramil Ədilov icra edir.

Rusiya Azərbaycana mal eti satacaq



nun keyfiyyətinə qoyulan tələblərlə bağlı müqavilə artıq imzalanıb:

"Biz çox keyfiyyətli mal eti istehsal edirik. Söyügedən mal eti premial seymanın aiddir, yəni hotel və restoranlarda istifadə üçün nəzərdə tutulub. Hələlik Azərbaycana ixrac ediləcək mal etinin həcmi müəyyən edilməyib. Bizim Azərbaycana ildə min ton mal eti göndərmək potensialımız var".

S.Yuğun Qərbin sanksiyalarından sonra bir sıra ölkələrdən et idxlənin qadağan olunmasının Rusiya bazaranı necə təsir etdiyini də şərh edib: "Ət məhsulları sahəsində donuz eti segmentində sanksiyalara cavab olaraq Kanadanı Çinlə əvəz etdi. Quş etinə gəldikdə isə Rusiya idxləndən asılı olmayıb. Ümumiyyətlə, Rusiyanın 10 faiz quş eti idxləna ehtiyacı olub ki, hazırda bu seymentdə ABŞ-ı Türkiyə və Latin Amerikası ölkələri əvəz edir".

"Elm" tədris mərkəzi MAGIC LANGUAGES

- ➔ Ali məktəblər xarici dillər
- ➔ kompyuter kursları
- ➔ Magistratura - dövlət qulluğu - məntiq
- ➔ 1.C. mühəsibat - anbar - bank işi
- ➔ Məktəbə qədər həftədə 5 dəfə
- ➔ Sürçülük kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftgələr» metrosu 40 mert. R.Rüstəmov-44
Tel/Faks: (012)421-10-46; (012)323-55-21; (055)660-60-95;
Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «Iran» klinikasının yanına
Tel/Faks: (012) 434-88-28; 408-44-74; (055) 660-07-05

"Bu qətnamə mənim üçün kağız parçasından artıq deyil"

İlham Əliyev: "Bu qətnamə əsassızdır, yalan, böhtan üzərində qurulmuş siyasi təxribatdır"

"Azərbaycan parlamentinin dünənki qərarının səbəblərini bilirsınız. Bir neçə gün əvvəl Avropana Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edib. Bu qətnamə əsassızdır, yalan, böhtan üzərində qurulmuş siyasi təxribatdır. Biz bunun arxasında hansı qüvvələrin dayandığını bilirik".

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Çex Respublikasının prezidenti Miloš Zemanla keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, həmin qüvvələr inдиye kimi də Azərbaycana qarşı dəfələlə böhtanlar irəli sürüb'lə:

"Onlar bununla inkişaf edən, müsəir, özünün müstəqil siyaseti olan Azərbaycanın imicinə kölgə salmağa çalışırlar. Burada erməni lobbisinin rolunu da görür. Avropanın hüquq-mühafizə orqanları Avropana Parlamentinin bəzi üzvləri ilə erməni lobbisinin üzvləri arasında əlaqələri araşdırılar, yaxşı olar. Həmin qətnamənin təşəbbüskarı olan bəzi deputatlar bu vaxta qədər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisine qanunsuz səfərlər ediblər. Beleliklə, Azərbaycan qanunlarını kobud şəkildə pozublar. Avropa məkanında, Avropana Parlamentində anti-Azərbaycan qruplaşması yaranıb. Bu qruplaşma elindən gələni etməyə çalışır ki, Azərbaycanı gözəndən salınsın, imicini ləkələsin. Şəxsən bir prezident kimi, bu qətnamə mənim üçün kağız parçasından artıq deyil. Buna əhəmiyyət vermirəm. Bunu elbəttə ki, pisləyirəm. Lakin bu



qətnamə bize heç bir təsir etməyəcək. Azərbaycanı özüne ram etmək istəyen xarici dairələr demək istəyirəm ki, sizin səyləriniz əbəsdir. Azərbaycan özü milli maraqları çerçvəsində siyaset aparırlar. Şəntaj və ya digər yollarla heç kəs Azərbaycana təsir edə bilməz. O ki qaldı Azərbaycan parlamentinin reaksiyasına, bu reaksiya gözlenilən idi. O, müstəqil qurum kimi öz rəyini ifadə edir. Deputatlar çıxışlarında öz fikirlərini ifadə etdilər. Onların çıxışlarında heqiqitdən başqa heç nə yoxdur. Kimisə ittihəm etmədən əvvəl özün güzgüyə bax. Dünyanın gözü qarşısında Orta Şərqdən Avropaya pənah aparan qaçqınlar var. Bu insanlar xarici müdaxilələrin qurbanlarıdır. Onların ölkələri dağıdılıb, ərazi bütövlüyü pozulub. Yüz minlərlə insanı məhv ediblər. Milyonlarla insan yaxınlarını itirib. Bu vəziyyətə dəzə bilməyən insanlar Avropaya üz tutub. Bu gün Avropanada islamofobiya, irqçılık ksenofobiya siyaseti aparılır. Avropana yaxşısı budur, həmin problemlərə məşğul olsun. Avropada Avropa dəyərlərinin sarsıdılması prosesi gedir. Avropa həmişə bizim bölgədə mütəraqqi, müsəir, tolerant məkan kimi görünürdü. Təəssüf ki, biz aqressiya, başqalarının işinə müdaxilə görürük. Onlar tolerantlıqlarını itirirlər. Tolerantlılığı itirən dairələr effuslular olsun ki, Avropa Parlamentində və digər qurumlarda hökmranlıq edir. Azərbaycan parlamentinin qərarı tam əsaslıdır. Avronest amorf quruma çevrilib, heç bir fəaliyyət aparmır. Azərbaycan Avronestlə əməkdaşlığı dayandırıb. Bu, Azərbaycanın suveren qərarıdır. AP ilə Azərbaycan parlamenti arasında əməkdaşlıq artıq dayandırılıb. Bu, Azərbaycana qarşı çirkin əsassız kampaniyaların nəticəsində baş verib. Azərbaycan hər bir addıma adekvat cavab verib və bundan sonra da vərəcək".



Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 61,9 min nəfər və ya 0,6% artaraq 2015-ci il avqust ayının 1-i vəziyyətinə 9 mln. 654,9 min nəfərə çatıb.

"APA-Economics" in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumatata göre, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir. Əhalinin 53,2%-ni şəhər, 46,8%-ni isə kənd sakinləri təşkil edir. Əhalinin 49,8%-i kişilər, 50,2%-i isə qadınlardır. Həzirdə orta hesabla hər 1000 kişiye 1009 qadın düşür.

Bu ilin yanvar-iyul ayları ərzində əlkədə 93,6 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,9 təşkil edib. Doğulan körpələrin 53,2%-i oğlan, 46,8%-i isə qızlardır. Doğulan körpələrdən 1704-ü əkiz, 48-i isə üçəmdir.

Əldiyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk 7 ayı ərzində 32,8 min ölüm həli qeydə alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,0-dan 5,9-a qədər azalıb.



Con Kerri erməniləri vəzifəyə gətirir

Amerikada yaşayan erməni elm xadımı Vaqan Turkeyan ABŞ-in xarici işlər nazirinin elm və texnologiya müşaviri təyin edilib.

Azvision.az xəber verir ki, Turkanyan Con Kerriyə və onun birinci köməkçisine iqtisadi inkişaf, energetika, ətraf mühit, elm və texnika məsələləri üzrə məsləhətlər verəcək.

"Turkanyan ABŞ diplomatiyasının bir parçası olaraq görülen elm və texnologiya siyasetin irililəməsində iştirak edəcək"-deyib ABŞ Dövlət Departamentindən bu təyinatla bağlı verilən açıqlamada bildirilib.

Turkanyan bu vəzifəyə təyin olunmamışdan önce, Amerika Elm Inkişafı Dəməyinin (American Association for the Advancement of Science-AAAS) bənelxalq əlaqələr üzrə müşaviri vəzifəsində çalışıb.

Azərbaycan bəzi vergi güzəştərini ləğv edəcək

Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində tətbiq edilən vergi və gümruk ödənişləri güzəştərlərinə 2016-ci ildə yenidən baxılması, onların məhdudlaşdırılması və yaxud bəzi ləğvinin ləğv edilməsi gözlənilir.

Bu barədə 2016-ci ilin dövlət və icmal büdcələrinin layihələrində bildirilir.

Gələn il büdcə-vergi siyasetinin gəlirlər üzrə əsas istiqamətlərindən biri de mövcud qanunvericiliyə dəyişiklik edilməklə sadələşdirilmiş vergi sisteminin təkmilləşdirilməsi və iqtisadiyyatın bəzi sahələrində fealiyyət göstərən vergi ödeməcılərinə vergi ödənilməsi qaydaları üzrə seçim hüququnun verilməsidir.

Bundan başqa, nizamnamə fondunda və yaxud da sahmlərində dövlətin payı olan müəssisələrden həmin paylara görə dövlət büdcəsinə dividendlərin alınması, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faiziñin artırılması proqnozlaşdırılır.

Bunurla yanaşı, gələn il gümruk tarifləri sistemindən dəyişikliklər sisteme keçidinin təmin edilməsi üçün işlərin davam etdirilməsi, dövlət torpaqlarının icarəyə verilməsindən elde olunan gelirlerin büdcəyə daxil olma əmsalının artırılması, dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxil olmalarının artırılması istiqamətində təsirli tədbirlər görmək planlaşdırılır.

Həmçinin dövlət və icmal büdcələrinin gelir və xərclərinin azalmasına fonunda fiskal yüksəlcələşdirilməsi, siyaseti davam etdiriləcək, cari və əsaslı xərclərin idarə olunması təkmilləşdiriləcək. Ölkə iqtisadiyyatının bir çox sahələrində dövlət maliyyəsinin iştirakını mərhələlərlə məhdudlaşdıraraq, özel investisiyaların cəlb edilməsinin daha da feallaşdırılması istiqamətində işlər davam etdiriləcək.

Adı YAP-in siyahısına düşməyən rektor-deputat danışdı

Əhməd Vəliyev:

"Seçimi partiya etdi" "Mən bundan sonra rektorluğumu davam etdirəcəyim". Bu fikirləri müsəvət.com-a adı YAP-in siyahısında olmayan deputat, Odalar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev söyləyib. Rektor etiraf edib ki, o, partiyanın şərtini qəbul edərək belə bir qərar verib: "Təbii ki, partiya nə məsləhət görürse, o da olmalıdır. Üstəlik, siyahıya YAP baxır. Özü də 10 il deputat olmuşluq, daha nə qədər deputat olmaq olar?"

"Şəxsən siz hansını seçerdiniz, millet vəkiliyini, yoxsa rektorluğunu" sənalına cavabında Ə.Vəliyev belə cavab verib: "Mən rektoram, işimi buraxa bilmərəm ki. Mən universitet yaratmışam". Ə.Vəliyev onun yerinə verilən naməzələ bağlı yalnız bunları bildirib: "O namizədi tanırıram, bilmirəm harda işləyir, kimdir".

■ ELSAD



Yazarımız Tofiq Yaqublu Azadlıq!

Sözümüz sözdür də? Danışdıq ki, asas mövzuya keçməmişdən əvvəl KİV-de işlədilən sohv və dilimizə uyğun olmayan ifadələrdən yazacam. Bu dəfə "türk vətəndaşlığı" ifadesindən gileyimi bildiriyim. Bu ifadə KİV-ləri başına götürüb. Cox yanlış və savadsız ifadədir. Çünkü "vətəndaş" ifadəsi dövlətə aiddir, onun etnik əsası yoxdur. Yəni "türk vətəndaşlığı" əvvəzində "Türk vətəndaşlığı" ifadəsi işlənməlidir. Bu qədər bəsit. İqtidat deyir ki, istehlak mallarının qiymətlərinin artırılmasının heç bir əsası yoxdur.

Tofiq Yaqublu

Bax elə ona görə də qiymətlər heç bir əsas olmadan qaldırılır. Qiymətlər artırsa, deməli, əhalinin dolanışq seviyyesi aşağı düşür, xüsusən də az maaş alanların. İqtidatın müəyyənləşdiridiyi minimum əmək haqqı belə haldə parodiyaçaya çevirilir. Bildiyiniz kimi, ABŞ-in və onun tərəfdarlarının Rusiyaya qarşı tətbiq etdikləri iqtisadi sanksiyalar nəticəsində bu ölkədə də qiymətlər keskin şəkildə qalxdı. Orada hökumətin müəyyənləşdiridiyi minimum əmək haqqı lap güləməli (belə də ağlamalı) gənə qalib. Leningrad vilayətinin Qanunverici Məclisinin Vladimir Petrov adlı bir deputat qəribə eksperiment keçirib. Bu deputat iki çosqa (donuzun balası) alır. Onlardan birinin adını Ukrayna prezidenti Poroşenkonun acığına "Porotsenko" qoyur. Bilməyənlər üçün deyin ki, rusca donuzun balasına (çosqa) "po-

Günün içindən

itirib, yeni arıclarıylar. Bununla o sübut edib ki, Rusiyada verilən minimum əmək haqqı nəinki bir adamın və ya ailənin, heç bir çoşqanın da bir aylıq yemine çatmır.

Mənə elə gəlir ki, belə bir eksperimenti bizi də keçirmək olar. Biz milli-dini ənənələrimizə sadıq qalaraq "murdar və haram" donuz balalarının evazinə, iki qoyun götürə bilərik. Balasını yox ha, özünü! Dünyanın ən humanist və heyvan hüquqlarını qoruyan xalqı kimi körpə quzuların üstündə eksperiment keçirməyi (xahiş edirəm, mələməmiş quzuşları şüşə çəkmək məsələsini yad-

sayı 7 milyon olan dövrlərdə "yeddi milyon qoyun" ifadəsi ilə bizi çox ağır şəkildə təhqir etmişdi. Düzdür, keçən il iqtidat Jirinovskini Bakıda çox təmtəraqla qarşılıyandanda bu faktı unutmuşdu. Əminəm ki, qoyunun adını "Jirinovski" qoysaq, bu fakt şanlı iqtidatımızın yadına düşəcək və onu yenidən Bakıya dəvət edərək, ayaqları altında bir sürü qoyun qurban kəsib göstərəcək ki, biz qoyun deyilik. Axi Jirinovski alım adamdır. Görəndə ki, biz onun ayaqları altında qoyun qurban kəsirik, başa düşəcək ki, qoyun qoyunu kəsə bilmez və illər əvvəl dediyi fikrini təkzib edəcək.

Qoyunların qida rasionundan azdan-çoxdan başı çıxan adam kimi əminliklə bildirirəm ki, iqtidatın verdiyi minimum əmək haqqı ilə alınmış yem qoyunlara bəs etməz. Onlar nəinki arıcları, sadəcə olaraq, distrofiyanan (tibbi terminindir və qida çatışmazı deməkdir) ölürlər. Söz-

naraq qoyunların yemlərini uğurlayıb müxalifətin qoyunlarının köklədilməsinə yönəldib. Dəlinca da prokurorluq 15-20 müxalifətçi "kəpək, ot-əlef oğrusu" adı ilə həbs edəcək. Qurulan məhkəmədə də ölen qoyunların yaxınları şahid qismində iştirak edəcəklər.

Təbii ki, eksperimentin nəticələrini iqtidat və müxalifət özünə sərf edən şəkildə yazacaq. Olsun, bu çox təbiidir. Bununla belə, həmin neticədən ümummilli maraqlar üçün istifadə etmək olar. Onsuz da Avropa Olimpiadası ilə bağlı ölkəmizə çoxlu sayıda xarici turistlər və müxbirlər gələcək. Biz

Vazgeni və Jirinovskini necə öldürməli?

rosyonok" deyilir (Etiraf edək ki, bu cüvəlləgi deputat çox bac priyom işlədir). İkinci çoşqanın adı yadında qalmayıb. Bu deputat həmin çoşqaların hər birini ayrı-ayrılıqla Rusiyadakı minimum əmək haqqına nə qədər yem düşürse ancaq onunla yemləyir. Bir aydan sonra məlum olur ki, çoşqalar 5-6 kq çəki

niza salmayıñ) özümzə rəvə bilmərik. Əgər belə bir eksperiment keçiriləksə, onlardan birinin adını "Jirinovski", digerininkini isə "Vazgen" qoymağı teklif edirəm. Qoyunlardan birinin adını "Jirinovski" qoymaqla LDPR-in sədri Vladimir Volkoviç Jirinovskidən həyfimizi ala bilərik. Xatırlayı-

suz ki, iqtidat cirnayacaq ve qoyunların ölümündən minimum əmək haqqının miqdarnın heç bir rolunun olmadığını deyəcək. İddia edəcək ki, həmin pula qoyunlar üçün artıqlaması ilə yem almaq mümkündür, sadəcə olaraq, Azərbaycan düşmənlerinin beynəlxalq şəbəkəsi və erməni lobbisi bir mərkəzdən idarə ol-

uya. Bax bu, Azərbaycan diplomatiyasının Lissabon sammiti qələbəsinə bərabər bir qələbə olar. İkinci qoyunun adını "Vazgen" teklif etməyim de təsadüfi deyil. Zəmin Hacı yazmışdı ki, 1989-cu ildə yaşadığı Aşağı Seyidəhmədi kəndində bir tüklü vurublaşmış və onu kədindən içində asılı üstünə "Vazgen" yazılmış

də Aşağı Seyidəhmədi camaatının təcrübəsində yararlanaraq distrofiyadan ölmüş iki qoyunun cəmədəyini mərkəzi meydandan asanq ve üstlərine "Vazgen" və "Jirinovski" yazılış lövhə yapışdırıraq. Təsəvvür edin ki, dünyanın en qabaqcıl informasiya agentlikleri "Vazgen öldü", "Jirinovski öldü" xəbərini yayırlar. Lap fisqırıq olar. Dünyanın işini bilmək olmaz, belə də doğrudan ödülürlər. Bu da olacaq minimum əmək haqqının xalqa xeyri.

P.S. Cığal oxucularından xahiş edirəm "Vazgenin yerinə Qaragın yazmaq lazımdır" təşəbbüsünü qaldırmasınlar.

otagi", kafe, tualet var. Və ən maraqlı da budur ki, onların heç birinin tikintisi tam başa çatmayıb, hazırda tamamlanma işləri gedir.

Bu obyektlərin yaxınlığında isə 3 təcili yardım maşını növbə çəkib ki, hali pişləşən, væziyyəti ağır olan xəstələrə əlavə problem yaranmasına.

...Bu qadağanın tətbiqində məqsədin şəhərdəki sıxlığı aradan qaldırmaq olduğu bildirilsə də sürücülər bir sənli döne-döne verir: "Rayonda yaşayan Azərbaycan vətəndaşı öz ölkəsinin paytaxtına niyə öz maşını ilə buraxılmamalıdır?"

"Yeni Müsavat"ın əməkdaşa deyilən ərazilərə baş çəkib. Belə ki, əməkdaşımız da avtoda yanacaqdə sürücülərin polis işçiləri ilə mübahisəsinin şahidi olub. Onların əksəriyyəti avtomobilərini dayanacaqda saxlamağa razı olmadıqlarını deyiblər. Sürücülərden biri Rehman Qasimov bildirib ki, bu qadağaya gülməyi gelir: "Heç bilsəydim Bakıya gəlməzdim. Özüm Qubada qalıram. Övladım bu il tələbə adını qazanıb. Gəlirdim ki, onu universitet yola salam. Polislər də məni saxladılar ki, Bakıya getmek olmaz. Bundan sonra şəhərə axşam gəlməyi düşünürəm. Maşını salırlar avtobusunaya, qalırsan cölün düzündə piyada. Daim maşın sürən adamı piyada gəzmək çətindir. Ona görə də adam istə-istəməz əsəbəşir".

Ancaq qaydalarla razılışib dayanacaqda öz avtomobilini saxlayan sürücülər də az deyildi. Onlardan biri Rüfət Quliyev söylədi ki, avtobusunaya pulsuz olduğu üçün ona burada minik avtomobilini saxlamaq sərf edir: "Şəhərə gedəndə də onsuza da hansısa dayanacaqda saxlayırıq. Ya da yolun kənarında saxlayırıq, gəlib görürük ki, evakuatorla aparıblar. Elə ondansa burada saxlamaq də yaxşıdır. Nəzarət də güclüdür".

□ Əli RAIS

Rayon məşinlərinə qadağā qovğası başladı

Sentyabrin 15-dən rayon qeydiyyatında olan avtomobilərin Bakıya buraxılmaması etirazlara səbəb oldu: "Biz Azərbaycan vətəndaşı deyilik?"

Rayon qeydiyyatında olan məşinlərin Bakıya buraxılmaması qadağası sentyabrin 15-dən qəvvəyə minib. Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şerifovun qərarına əsasən, sentyabrin 15-dən rayon qeydiyyatında olan avtomobilər sehər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaq. Həmin avtomobilər şəhərin can-nub və şimal girişindəki duraqlarda saxlanılacaq.

Bu məqsədən şəhərin cənub girişində - Bakı-Ələt yolunda və şimal girişində - Bakı-Quba yolunda avtomobilər üçün dayanaqlar tikilib.

Virtualaz.org saytının əməkdaşları Bakı-Ələt yoluñun 14-cü kilometrində yerləşən dayanaqda olub və məşinlərin şəhəre buraxılmaması prosesini ilə maraqlanıblar.

Müşahidələr göstərib ki, rəyondan gələn sürücülərin əksəriyyəti bu qərardan xəbərdar və narahitidir.

Bakıya rayondan müştəri gətirdiyini deyən taksi sürücüsü Mehdi Abdullayev bildirib ki, 20 ilə yaxındır bu işlə məşğuldur, indi isə çörəkpulu əlinində çıxır: "Əvvəldən melumatım var idi, amma taksi sürücüsü yədə, ne edə bilərem... Müşterilər də qalib burada. Həç olmasa taksi sürücülərini nəzərə alınlardı. Məcburam ki, məşinən qeydiyyatını dəyişim, başqa yolum yoxdur".

Biləsuvar rayonundan "Sədərək" ticarət mərkəzinə



alış-veriş üçün gəldiyini deyən Adəm Bayramzadə de yeni qaydanarazılıq edib:

"Camaatin xəstəsi var, öleni var, itəni var, çörək qazanana var. Belə olmaz axı... Yeni qərardan məlumatımız var idi. Amma bu nə deməkdir? Biz Azərbaycan vətəndaşı deyilik? Mən 4 il Qarabağda can qoymuşam. İndi Azərbaycanma, onun paytaxtına, öz torpağıma gire bilmərəm? Bu qadağanın heç bir məntiqi izahi yoxdur. Ümumiyyətə, burada məntiqi istəyin. Sən qadağanın heç bir məntiqi izahi yoxdur. Bu, vətəndaşlar arasından ayrı-seçkilikdir".

Şəhərə buraxılmayan, buna görə də geri qayıtmaq istəyən məşinlərin sahibləri burada da-ha bir problemlə qarşılaşır - onlara məşinən dayanacaqda saxlamaq icazə verilmir. Belə ki, rayona geri qayıtmaq istəyən sürücüler üçün dayanacaqın yaxınlığında heç bir döngə yoxdur. Bunun üçün sürücülər təxminən 1 kilometr aralıda yerləşən yərəstü keçidən dönməlidir. Bəs



onlar həmin keçidə necə buraxılmalıdır?

Adının açıqlanmasını istəməyen polis əməkdaşı bunu virtualaz.org saytına belə izah edib ki, məşinən dayanacaqda saxlamayıb geri qayıtmaq istəyən sürücülərin sənədləri alınır, onlar həmin yerüstü keçidən dönbə qaydırıb və buradan sənədlərinə ait gedirlər.

Polis əməkdaşı yaxınlığda dönenin niyə yaradılmamasına isə belə aydınlıq getirib: "Çünki yolun digər hissəsindən məşinlər yüksək sürətlə hərəkət edir. Əger burada döngə qoyulsada, qəza şəraitini yaranı biler".

Avtomobilini dayanacaqda saxlayıb taksi ilə şəhərə yola düşməyə hazırlanan sürücü polise avtomobilindən nigaran qaldığını deyib: "Siz mənə heç bir kağız, sənəd vermediniz ki, məşinim buradadır. Birdən oğurlandı. Onda necə olacaq?"

Alay komandiri, polis polkovniki Balakişi Əhmədov de-

yib ki, dayanacaqda xüsusi işçilər və təhlükəsizlik kameraları var: "Bütün ərazi kameralarla müşahidə olunur. Həmçinin buraya nəzarət edən işçilər də var. Heç bir problem yoxdur".

Dayanacaqın yaxınlığında şəhərə gedən avtobuslarla yanaşı yolda qalanları şəhəre aparmağı təklif edən taksilər rəyonluları metroya qədər 10 m-

nata apara biləcəklərini deyib. Amma təbii ki, məsafəyə görə qiyamet də deyisişib...

Və əsas məsələ - dayanacaq...

Dayanacaqın yaxınlığında xeyli sayıda sərnişin və yük məsələsi var. Məşinlər xüsusi nəzarətçilərin köməti ilə dayanacaqda saxlayırıq. Ya da yolun kənarında saxlayırıq, gəlib görürük ki, evakuatorla aparıblar. Elə ondansa burada saxlamaq də yaxşıdır. Nəzarət də güclüdür".

Hakim partiya namizədlərini açıqladı, seçki başladı...

Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclasında Azərbaycan cəmiyyətinin uzun müddətir gözlədiyi hadisə baş verdi. Toplantıda hakim partiyam bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkisində təmsil edəcək deputatlıq namizədlərin siyahısı müzakirə olundu və müvafiq seçki dairələri üzrə namizədlər təsdiqlənəndən sonra ictimaiyyətə açıqlandı.

Hakim partiya 125 dairənin 117-sindən namizəd iрeli sürüb, qalan 8 dairədən isə namizəd vermeyib.

Transparency.az bu siyahını YAP-in indiki parlament fraksiyasının tərkibi ile müqayisə edib. Neticələri diqqətinizə çatdırırıq:

1 sayılı Şərur-Sədərək seçki dairesi

Talibov Vasif Yusif oğlu
2 sayılı Şərur seçki dairesi
Həbibbəli İsa Əkbər oğlu
4 sayılı Naxçıvan şəhər seçki dairesi

Ibrahimov Eldar Rza oğlu
5 sayılı Şahbuz-Babək seçki dairesi

Novruzov Siyavuş Dünyamalı oğlu

6 sayılı Culfa-Babək seçki dairesi - Həmzəyeva Ülviyə Tapdıq qızı (Həzirdə bu dairədən YAP-in deputati İsmayıllı Hacıyevdir)

8 sayılı Bineqədi birinci seçki dairesi - Əliyev Aysel İsmayıllı qızı (Həzirdə bu dairədən YAP-in deputati Oqtay Əsərovdur, indi o, 45 sayılı dairədən namizəd olub)

9 sayılı Binəqədi ikinci seçki dairesi - Qafarov Kəmələddin Nəsərəddin oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

10 sayılı Binəqədi üçüncü seçki dairesi - Həsənova Samirə Yaşar qızı (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

11 sayılı Qaradağ seçki dairesi - Hüseynov Aydın Nəşir oğlu (Həzirdə bu dairədən YAP-in deputati Ağalar Vəliyevdir, indi o, 97 sayılı dairədən namizəd olub)

15 sayılı Yasamal birinci seçki dairesi - Aslanov Bayram Mirazim oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

16 sayılı Yasamal ikinci seçki dairesi - İbrahimov Xıdır Mənsüm oğlu (Həzirdə bu dairədən YAP-in deputati Abel Məhərrəmovdur)

17 sayılı Yasamal üçüncü seçki dairesi - Əhmədov Lale Kərim qızı (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

18 sayılı Nərimanov-Nizami seçki dairesi - İsmayılov İsmayıllı Mübariz oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

19 sayılı Nərimanov birinci seçki dairesi - Məmmədov Hikmet Baba oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

20 sayılı Nərimanov ikinci seçki dairesi - Əsədov İbrahim Namızəd oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

21 sayılı Nasimi birinci seçki dairesi - İbrahimov Xıdır Məlaht İbrahim qızı (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

22 sayılı Nasimi ikinci seçki dairesi - Hacıyev Rahib Səfəralı oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

23 sayılı Nasimi-Səbail seçki dairesi - Novruzov Elşad Mirzəli oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

26 sayılı Sabunçu birinci seçki dairesi - Qədirov Kamran Dursun oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

27 sayılı Sabunçu ikinci seçki dairesi - Cəbrayılova Dilərə Məm-



YAP kimlərin mandatını təhvil aldı - sok siyahı

Noyabr seçimlərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidaların siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kursusu ilə vidalaşır...

mədəqə qızı (Həzirdə bu dairədən YAP-in deputati Qalib Salahzadədir)

28 sayılı Sabunçu üçüncü seçki dairesi - Cabbarova Xatire Qılman qızı (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

29 sayılı Səbəyəl seçki dairesi - Hacıyev Şəmsəddin Hümbət oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

31 sayılı Suraxanı ikinci seçki dairesi - Abidova Zərişan Heybət qızı (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

34 sayılı Xətai ikinci seçki dairesi - İbrahimov Calal Ağarza oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

35 sayılı Xətai üçüncü seçki dairesi - Ağrılı Aliyə Reyman qızı (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

37 sayılı Nizami birinci (Gəncə) seçki dairesi - Kərimzadə Pərvən Orxan qızı (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

38 sayılı Nizami ikinci (Gəncə) seçki dairesi - Həmzəyev Naqif Əlşəref oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

42 sayılı Sumqayıt ikinci seçki dairesi - Mirkülli Tahir Fəmi oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

44 sayılı Sumqayıt-Xizi seçki dairesi - Əsgərov Nurlan Bəşir oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

45 sayılı Abşeron seçki dairesi - Əsədov Oqtay Sabir oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

46 sayılı Şirvan seçki dairesi - Nəbiyev Paşa Sədi oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

52 sayılı Quba seçki dairesi - Həsənova Afet Əlib qızı (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

55 sayılı Kaçmaz şəhər seçki dairesi - Səlimov Eldəniz Adil oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

57 sayılı Kürdəmir seçki dairesi - Qəribov Nizami İsləmi oğlu (Həzirdə bu dairədən YAP-in deputati Fərhad Qəribovdur)

58 sayılı Hacıqabul-Kürdəmir seçki dairesi - Əmiraslanov Elnur Mehman oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

59 sayılı Salyan seçki dairesi - Ağabəyov İlqar Faiq oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

62 sayılı Saatlı seçki dairesi - Rəşidov Nazim Sahib oğlu (Həzirdə bu dairədən YAP-in deputati Cəlal Əliyevdir)

63 sayılı Sabirabad birinci seçki dairesi - Quliyev Elçin Bəyləba oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

69 sayılı Cəlilabad - Masallı - Bilişuvər seçki dairesi - Sadiqov Etibar Sadiq oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

99 sayılı Şəmkir kənd seçki dairesi - Əliyeva Sona Sakit qızı (Həzirdə bu dairədən YAP-in deputati Məlahət İbrahimqızıdır, indi o, 21 sayılı dairədən namizəd olub)

100 sayılı Şəmkir-Daşkəsən seçki dairesi - Bayramov Kamran Fərhad oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

101 sayılı Göygöl-Daşkəsən seçki dairesi - Məmmədov İlham Müseyib oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

102 sayılı Astara seçki dairesi - Mahmudov Rəşad Memmedqul oğlu (Həzirdə bu dairədən YAP-in deputati Aslan Cəfərovdur)

80 sayılı İmisi-Beyləqan seçki dairesi - Əmirov Ramiz Cahangir oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

81 sayılı Beyləqan seçki dairesi - İsmayılov Şahin Əmir oğlu (Həzirdə bu dairədən YAP-in deputati Ayaz Orucovdur)

83 sayılı Ağcabədi-Füzuli seçki dairesi - Əliyev Sadiq Zamil oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

85 sayılı Şamaxı seçki dairesi - Eminaliyev Eyvaz Məhməddəli oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

86 sayılı İsmayıllı seçki dairesi - Qurbanova Xuraman Kamal qızı (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

87 sayılı Ağsu-İsmayıllı seçki dairesi - Mütəllimov Əlyunis Əlyusif oğlu (Həzirdə bu dairədən YAP-in deputati Ərəstun Cavadovdur)

88 sayılı Göyçay seçki dairesi - Hacıyeva Ləman Amil qızı (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

89 sayılı Göyçay-Ağdaş seçki dairesi - Nəsirov Elman Xudam oğlu (Həzirdə bu dairədən YAP-in deputati Şəmsəddin Hacıyevdir)

90 sayılı Ağdaş seçki dairesi - Vəliyev İlqar Mahir oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

91 sayılı Ucar seçki dairesi - Hüseynov Vüsal Əfqan oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

92 sayılı Zərdab-Ucar seçki dairesi - İsgəndərov Gülağa Mirzəağa oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

94 sayılı Bərdə kənd seçki dairesi - Xəlilov Sadiq Vaqif oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

95 sayılı Tərtər seçki dairesi - Mirzəyev Sərxay Xasay oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

100 sayılı Şəmkir-Daşkəsən seçki dairesi - Bayramov Kamran Fərhad oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

101 sayılı Tovuz seçki dairesi - Yusifova Rahile Oruc qızı (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

102 sayılı Tovuz seçki dairesi - Qazax seçki dairesi - Əhmədov Zeynal Akif oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

103 sayılı Qazax seçki dairesi - Əliyev Elçin Bəyləba oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

104 sayılı Qazax seçki dairesi - Əliyev Elçin Bəyləba oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

105 sayılı Tovuz seçki dairesi - - Yusifova Rahile Oruc qızı (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

106 sayılı Tovuz - Qazax-Ağstafa seçki dairesi - Qəhrəmanov Canpolad Kəməl oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

107 sayılı Qazax seçki dairesi - Əhmədov Zeynal Akif oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

108 sayılı Balakən seçki dairesi - Məmmədov Nəsimi Əmin oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

109 sayılı Zaqatala seçki dairesi - Bayramov Behruz Qurban oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

110 sayılı Qax seçki dairesi - Heydərov Babək Yamil oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

111 sayılı Şəki kənd birinci seçki dairesi - Aqalyev Elçin Bəyləba oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

112 sayılı Şəki kənd birinci seçki dairesi - Aqabəyov Xanlar Həsət oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

113 sayılı Şəki kənd birinci seçki dairesi - Aqabəyov Xanlar Həsət oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

114 sayılı Şəki kənd birinci seçki dairesi - Aqabəyov Xanlar Həsət oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

115 sayılı Şəki kənd ikinci seçki dairesi - Əhmədli Orxan Nofəl oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

116 sayılı Şəki kənd ikinci seçki dairesi - Abbasova Gülnar Hadi qızı (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

117 sayılı Şəki kənd ikinci seçki dairesi - Abbasova Gülnar Hadi qızı (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

118 sayılı Ağdam şəhər seçki dairesi - Abbaszadə Mahir Tapdıq oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

119 sayılı Ağdam şəhər seçki dairesi - Abbaszadə Mahir Tapdıq oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

120 sayılı Ağdam şəhər seçki dairesi - Abbaszadə Mahir Tapdıq oğlu (Həzirdə bu dairədən YAP-in deputati yoxdur)

şəxslərin adı yoxdur.

BDU-nun rektoru, 16 sayılı Yaşamal ikinci seçki dairesindən YAP-in deputati seçilmiş Abel Məhərrəmovun yerinə İbrahimov Xidir Mənsüm oğlunun, 27 sayılı Sabunçu ikinci seçki dairesindən deputat olan Qalib Salahzadənin yerinə Cəbrayılova Dilərə Məmmədəqəz qızının, 34 sayılı Xətai ikinci seçki dairesindən Güler Əhmədəvanın yerinə İbrahimov Cəlal Ağarza oğlunun, 38 sayılı Nizami Əsəf Hacıyevin yerinə Həmzəyev Naqif Əlşəref oğlunun namizədiyi iрeli sürürl

Sentyabrim 15-16-da Türkiyənin kecid hökumətində xarici işlər naziri postunu tutan Furudin Sinirlioğlu Bakıda səfərdə olacaq. Türkiyə XİN-in yaydığı rəsmi açıqlamaya görə, o, Azərbaycandan olan hamkar ilə regiondakı durumu müzakirə edəcək.

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Yeni Müsavat" a açıqlamasında deyib ki, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasını vacib sayan Sinirlioğlu Bakıya xüsusi missiya ilə gelib:

- Firudin Sinirlioğlu kecid hökumətinin xarici işlər nazırıdır. Yeni böyük ehtimalla Türkiyədə 1 noyabr parlament seçkilərindən sonra Sinirlioğlu kürsüsünü başqasına verəcək. Ancaq 1 noyabra hələ ay yarımdır. Digər tərəfdən, seçkinin nəticəsinə görə, eger AKP təkbaşına hökumət formalaşdırmaq üçün gərəklı miqdarda ses toplamasa yenidən koalisyon danışqları başlayacaq. Bu isə vaxt aparacaq. Belə olan halda Sinirlioğlu ən azı 2-3 ay xarici işlər naziri kimi fəaliyyət göstərəcək. İndiki hökumət keçici məhiyyəti daşısa da, Ankara xarici siyasetdə boşluqlar yaratmaq istəmir. Çünkü 2 ayda bögəde ele hadisələr cərayan edə bilər ki, Ankaraın gecikməsi həm Türkiyə, həm də müttəfiqləri üçün müyyəyen problemlərə yara bilər. Mənəcə, Türkiye XİN rəhbərinin Bakıya səfərinin iki əsas məqsədi var. Birincisi, PKK ilə mübarizəsini hansı mərhələyədək davam edəcəyini eşitmək istəyəcək.

- *Sizə, rəsmi Bakının müvəqqəti bir fiqurla müzakirələri qismən formal xarakter daşımurdu?*

- Rəsmi Bakı Firudin Sinirlioğlunun müvəqqəti fiqur olduğu-



Türkiyənin xarici işlər nazırının Bakı səfərinin pərdəarkası

Elxan Şahinoğlu: "Azərbaycan tərəfi Ankaradan PKK ilə mübarizəsinin hansı mərhələyədək davam edəcəyini eşitmək istəyəcək"

nu anladığından onurla yalnız məlumatlandırma ilə kifayətlənəcək. Bakıda dərin müzakirələrin aparılacağına zəhm etmirem. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan rəsmilərinin Siniroğluna simpatiyaları yoxdur. Çünkü Sinirlioğlu Ermənistanla münasibətlərin normallaşdırılmasının arxitektorlarından sayılır. Bundan başqa, Ankara İrəvanla sərhədlərin açılmasına yaxın olduğu günlərdə Sinirlioğlu Bakıya gəlməşdi. Onun Bakıda apardığı danışqlar uğursuz olmuşdu. Çünkü rəsmi Bakı o zaman belə hesab etdi ki, Sinirlioğlu Ermənistanla aparılan danışqların təfərruatlarını gizlədib və Azərbaycan hökumətinə ümumi məlumatlar verib. Buna baxmayaraq, Türkiyənin xarici işlər nazırının kimliyinə asılı olmayaraq rəsmi Bakı



"Azərbaycan rəsmilərinin Siniroğluna simpatiyaları yoxdur"

Sinirlioğlunun fikirlərinə diqqətlə mağlı sıfırı verənlərin Azərbaycana qarşı planları var ve

PKK maşa, yeni alətdə. İkincisi, PKK-nın onurlarla polisin ölümüne yol açan İğdir'deki təribatının Ermənistan ərazisindən istifadə edərək həyata keçirməsinə dair şübhələr var. Üçüncüsü, Türkiyə ordusunun PKK-ya endirdiyi zərbələr terrorçuları vahiməyə salır. İraqın şimalı artıq terrorçular üçün təhlükəsiz məkan deyil. PKK-lilar gizlənməyə məkan astarları. Belə məkanlardan biri Dağılıq Qarabağ ola bilər. Ermənistan da bunda maraqlıdır. Bütün bu amilləri nəzərə alaraq PKK terroru Azərbaycana da ciddi təhlükə yaradır. Odur ki, rəsmi Bakı Ankaranın PKK ilə mübarizəsinin hansı mərhələyə qədər davam edəcəyi sənalına cavabı Siniroğlundan eşitmək isteyəcək.

- *Bəs Siniroğlunun Azərbaycan rəsmilərinə verəcəyi əsas sual nədir?*

- Sinirlioğlunun vere biləcəyi əsas sual "Azərbaycan Dağılıq Qarabağ probleminin həllində hansı addımları atmış planlaşdırır" ola bilər. Bölgədə vəziyyət getdikcə gərginleşir. Əger keçmiş illərdə cəbhə bölgəsində atəşkesi snayperler pozurdusa, indi ağır hərbi texnika - artilleriya işə düşüb, döyüş uçaqları bir-birinə yaxın məsafələrdə uğur. Lokal toqquşmalar hər an genişməyişli toqquşmaya çevrilə bilər. Mümkün mühərbi 1990-ci illərin mühərbiyəsinə bənzəməyəcək. 20 ilədə bölgədə sərtlər dəyişib. Azərbaycan-Ermənistan qarışdırması ABŞ, İran, Gürcüstan, Rusiya, Pakistan, Səudiyyə Ərabistanı və Türkiyə kimi ölkələrin maraqlı kəsişməsinə səbəb olacaq. Ona görə də Ankara Bakının planları haqqında məlumatlı olmaq istəyir ki, gələcək təlatümələrə necə reaksiya verəcəyi üzrində inddən düşünsün.

- *Azərbaycan antiterror əməkdliliyatlarda Türkiyəyə hansı dəstəyi verə bilər? Digər tərəfdən, Azərbaycan mühərbiyə başlayarsa, Türkiyə biza hansı dəstəyi verə bilər?*

- Azərbaycan PKK ilə mübarizədə Ankaraya real dəstək verə bilmez. Birincisi, Türkiyə ordusunun konar dəstəyə ehtiyacı yoxdur. Ancaq bir məsələ var - eger PKK Azərbaycanın maraqlarına zərbə endirmək üçün Ermənistan və erməni lobbisindən sıfarişlər alırsa, demək, terrorçular ölkəmizə qarşı da mühərbi elan ediblər. PKK-çılar İğdir üzərində Naxçıvana sisalar və ya Dağılıq Qarabağda yerləşmələrinə dair faktlar təsdiqini tapsa, artıq Azərbaycan ordusu da bu terrorcu təşkilata qarşı tədbirlər həyata keçirməli olacaq. Bu zaman PKK-ya qarşı mübarizədə Türkiye-Azərbaycan birgə mexanizmi işə düşməlidir. Türkiyə Dağılıq Qarabağ və etraf torpaqların azad olunması ilə bağlı mühərbi də kənarada qala bilməyəcək. Çünkü mühərbi başlayarsa, Rusyanın Ermənistana hərbi dəstək verəcəyi şəksizdir. Türkiyə də Azərbaycana hərbi dəstəyini artıracaq. Hər 3 aydan bir Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin məqsədi də elə burudur.

- *Türkiyə beynəlxalq arenada Azərbaycanı hər zaman dəstəkləyir. İndiki Qərb-Azərbaycan qarışdırmasında Türkiyə necə davranışacaq?*

- Mənəcə, Ankara Qərble Azərbaycan arasında müşahidə olunan qarışdırmaqaya qarışmayacaq. Bakıya hansısa öyüd-nəsihat verməyəcək. Ankaranın özünün Avropa Birliyi ilə münasibətləri hamar deyil, havada sərt tənqidlər uçur. Ankara Avropa Birliyinin aparıcı ölkələrinin PKK-ya verdiyi dəstəkden narahatdır. Keçmiş xarici işlər naziri Mövlüd Çavuşoğlu hətta PKK-ya silahın Avropadan ötürüldüyü deyib. Belə olan halda Ankara Avropa Birliyi-Azərbaycan münasibətlərinin normallaşması üçün Bakıya hansı nəsihati verə bilər ki?

□ Aygün MURADXANLI

avropalılar gənc Heydər Əliyevdən qorxular...
- Bəli, qorxular. Onun ADA-da oxumasını izləyir. Mən bilmirdim, onlar dedilər ki, gənc Heydər Əliyev şeir yazar. Ehtiyatlılarılar ki, o, dövləti idarə etmək üçün siyasetlə məşğul olmuşdur. Ümumiyyətlə, onlar İlham Əliyev ailəsinin siyasetlə məşğul olmasından qicilərlər. Mən real oları deməşəm. Yenə deyirəm, bunlar Əliyev ailəsindən qorxular. Necə Azərbaycanda müxalifet qorxur, Avropadakı qurumlar, ABŞ Dövlət Departamenti də İlham Əliyevin uğurlarına çox paxılıq edirlər. Mən YAP-in qurultayından dedim ki, cənab prezident, sizin atananza yalnız Siyasi Büroda paxılıq edildilər, Moskvadan o yana çıxmır. Ancaq sizə dönya əkərələrinin rəhbərləri, bir çox beynəlxalq təşkilatlar paxılıq edir. Avropalılar neinkı İlham Əliyevdən, hələ onun balasından da qorxular. İlham Əliyevin qızından qorxular. Onlar bizim birinci lediyə həsəd aparırlar...

- Avropalılar 20 ildən sonra gənc Heydər Əliyevin də prezident olacağını real sayırlar, yoxsa bu sözləri sövgəlişi deyirlər?
- Vallah, bunu gələcək göstərər. O da inşallah, 25 yaşına çatandan sonra Azərbaycan vətəndaşı kimi deputat da ola bilər, 35 yaşında ölkənin prezidenti da ola bilər. Onu yaşayarıq, görərik.

□ Elşad PASASOV

"Necə ildir heç kürünün dadını bilmirəm"

Yevda Abramov: "Ermənilər konyakla Avropa Şurasının deputatlarını əla ala bilirlər, amma biz yarım kilo kürü aparıb özümüzə tərəf çəkə bilmərik?"

Milli Məclisin Avroparlamentin qətnaməsinə həsr olunmuş xüsusi iclasında YAP-çı deputat Yevda Abramov ciddi rezonans doğuran çıxış etdi. Yəhudi deputat Avropadakı bəzi əməkdlilərin 2003-cü ildə hökumət dəyişikliyi ilə bağlı xüsusi layihələrinin olduğunu iddia etdi. Eyni zamanda o, Avropadakı bəzi əməkdlilərin ölkə başçısının oğlu Heydər Əliyevin nə zamansa ölkənin rəhbərliyinə gələcəyindən cəkindiyini söylədi. Bu mövzuları da şəhərə edən səhəbətimizə isə seki məsələlərindən başladıq. (Müsahibə YAP-in siyahısı açıqlanmadan bir az əvvəl götürüllüb).

- *YAP-in siyahısında adınızın olub-olmadığını bilmirsin ki?*

- Yox. Bu, ildərən Heyətindən asılıdır.

- *Belə görünür ki, sizdə bir arxayınlıq var...*

- Arxayınlıq deyəndə ki... Biz partiyənin əsgəriyik. Ola bilə deyilsin ki, döyüše getməyin. Getmərik. Mən artıq-əskik hərəkət edən adam deyiləm. İki dəfə deputat olmuşam, 10 il bəsdir... Olsa, yene istəyərik, olmasa, mədəni iştirahət edərik.

- *Parlamentin tərkibində nəzərəçarpacaq dəyişikliyin olacağını gözləyirsinizmi?*

- Tərkibdə dəyişiklik olacaqına yüz faiz əminəm. Situasiya bizə dikə edir ki, yeni nəfəs, yəni parlament, yeni insanlar ola-

bəst danışram, heç nədən qorxmır, heç kimdən də çəkinmirəm...

- *Siz parlamentin son topantısında sensasiyon çıxış etdiniz...*

- Mənim bundan da gözəl məlumatlarım var. Ancaq bəzən qəzetlərde ele şeylər oxuyuram ki... Bir dəfə yazılmışdı ki, Səməd Seyidov Avropa Şurasına gedəndə palterlərindən çox qara kürə apardı. Sonra Strasburqda Azad Alyansın bir deputati ilə görüşdüm. O dedi ki, cənab Abramov, sizin bütün qəzetlər yazır ki, bizə kürə verirsiniz. Dedi, qardaş, yazırlar, amma mən Avropada hörmətli deputatam, 100 qram kürə yeməməm. Mən Səməd Seyidovun Avropaya kürə getirdiyini görməmişəm. Amma o deputatı, mənim evimdə 100 dənə "Ararat" konyakı var. Nə olar, ermenilər konyakla Avropa Şurasının deputatlarını əla ala bilirlər, amma biz yarım kilo kürü aparıb özümüzə tərəf çəkə bilərik? Savadsız jurnalistlər be-

da da dedim ki, Oqtay müəllim, siz məni xaricə göndərirsiniz, amma mən Abramovam e, Abramoviç yox... Avropalı deputatlar çox şey gözleyir, onları elə almaq lazımdır. Amma qəzetlər yazır ki, biz ora kürə aparıq. Mən neçə ildir heç kürənən dadını bilmirəm.

- *Çoxlarınızda dediniz ki, Avropada bəzi dairələr 2003-cü ildə prezident seçilər. İlham Əliyevin yarım il, uzağı bir ildən sonra hakimiyətdən gedəcini gözləyirsinizlər...*

- Bəli, belə səhəbet olub. Onlar etiraf edirlər ki, 2003-cü ildə

şəhərənək Heydər Əliyevdən qorxular...
- Bəli, qorxular. Onun ADA-da oxumasını izləyir. Mən bilmirdim, onlar dedilər ki, gənc Heydər Əliyev şeir yazar. Ehtiyatlılarılar ki, o, dövləti idarə etmək üçün siyasetlə məşğul olmuşdur. Ümumiyyətlə, onlar İlham Əliyev ailəsinin siyasetlə məşğul olmasından qicilərlər. Mən real oları deməşəm. Yenə deyirəm, bunlar Əliyev ailəsindən qorxular. Necə Azərbaycanda müxalifet qorxur, Avropadakı qurumlar, ABŞ Dövlət Departamenti də İlham Əliyevin uğurlarına çox paxılıq edirlər. Mən YAP-in qurultayından dedim ki, cənab prezident, sizin atananza yalnız Siyasi Büroda paxılıq edildilər, Moskvadan o yana çıxmır. Ancaq sizə dönya əkərələrinin rəhbərləri, bir çox beynəlxalq təşkilatlar paxılıq edir. Avropalılar neinkı İlham Əliyevdən, hələ onun balasından da qorxular. İlham Əliyevin qızından qorxular. Onlar bizim birinci lediyə həsəd aparırlar...
- Avropalılar 20 ildən sonra gənc Heydər Əliyevin də prezident olacağını real sayırlar, yoxsa bu sözləri sövgəlişi deyirlər?
- Vallah, bunu gələcək göstərər. O da inşallah, 25 yaşına çatandan sonra Azərbaycan vətəndaşı kimi deputat da ola bilər, 35 yaşında ölkənin prezidenti da ola bilər. Onu yaşayarıq, görərik.

□ Elşad PASASOV

Xarici İşler Nazirliyinin diplomatik korpusunda baş veren qalmaqlıllar gündeminə əsas mövzusu olaraq qalır. İsləm Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi nümayəndəsi Arif Məmmədovla başlamış skandal daha sonra "diplomatik qiyam" a çevrilib, Avstraliyadakı səfirliyimizin əməkdaşı Anar Həsənov və Niderlanddakı səfirliyin konsulu əməkdaşı Nahid Cəfərov Azərbaycana qayıtmadan imtina ediblər. Hər üç diplomat vəzifədən uzaqlaşdırılsada, onlar Bakıya qayıtmayıblar və bunu həbs olunma ehtimalı ilə izah ediblər.

Qeyd edək ki, ötən ay Arif Məmmədov baresində həbsli axtarış qərarı çıxarılib. O, qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dövlət vəsaitini mənimsəmə və ya israf etməklə tələmasında, rəsmi sənədlərə bili-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı və digər cinayətlərdə ittiham olunur.

O, Cinayet Məcəlləsinin 179.3.2-ci (menimsəmə və ya israf etmə külli miqdarda törendildikdə), 308.2-ci (vəzifə selahiyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürüleri uğurlama, mehv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs-qətimkən tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Digər iki diplomata gəlinçə, XİN onların yaşayış yerini seçmək hüququ olduğunu qeyd edərək, ölkəyə qayıtmak istəmələrinə əlavə sərhər verməyi.

Mayda Bakıda yaşayış binasının yanmasından sonra facebookda yazdığı tənqidli statustu gündəmə gelen və vəzifəsini itirən keçmiş səfir BBC-nin Azərbaycan xidmətinə müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirib.

O, XİN-in xaricdəki bəzi əməkdaşlarının ölkəyə dönməkdən imtina edərək siyasi siğınacaq istəməsi haqda dan-

şib, habelə öz siyasi iddialarını ortaya qoyub.

Hazırda Brüsselde olan Arif Məmmədov deyib ki, onun müxalifətçi mövqeyi yeni məsələ deyil və hələ məlum yanından "daha əvvəl başlayıb".

"Bilirsiniz, mən nə polisəm, nə də icra başçısim. Mən hökuməti təmsil etmişəm, amma insaflı diplomat ilk növbədə öz xalqının yanında olmalıdır" - deyən A. Məmmədov iddia edib ki, Bakıda "ona qarşı işleyən qüvvələr, ayağının altını qazanlar olub".

A. Məmmədov müxbirin "sizdən sonra bir neçə diplomat da hökumətə etiraz elədi. Bunlar sizinləmi bağıldır? Siz mi ruhlandırmışınız onları" sualına belə cavab verib: "Onların bir hissəsinin mənimlə hər hansı bağlantısı yoxdur. Digərləri faktiki olaraq mənim tanıdıığım diplomatlardır, ya da mənim statusumu bəyəndiklərinə görə işdən uzaqlaşdırıblar. Digərləri də mənimlə yaxınlaşda olduğu üçün işdən kənarlaşdırırlar".

Sabiq səfir Azərbaycanın Niderlanddakı səfirliyinin keçmiş əməkdaşı, bu ölkədən siyasi siğınacaq istəmiş Nahid Cəfərov barədə də danışib: "Mən Strasburqda, Avropa Şurasında vəzifəmdən dönenən sonra təxminən bir il yaxın XİN-də işlədim. Nahidi bir bacarıqlı işçi kimi özüme faktiki olaraq köməkçi kimi görmürüm. Mə-

nim əksər görüşlərimdə Nahid də iştirak edirdi, o cümlədən Avropa İttifaqı səfirləri ilə "Chatham House qaydaları" əsasında ("Chatham House" qaydaları dənişəqləri və ya müzakirənin ictimaiyyət üçün açıqlanmadığı görüş şərtləridir-red.) görüşlərində iştirak edib. Nahidi sixişdən başladılar və bu da mənə elə gelir ki, əsas səbəb idi".

A. Məmmədov iddia edib ki, diplomatların yeni üşyan dalğası gözlənilir: "Məndə olan xəbərlərə görə, bu prosesin davam olacaq".

Sabiq səfir onun "Qəribin layihəsi" adlandırılmasına da münasibət bildirib: "Müxtəlif mülahizələr yazırlar. Amma məni tanıyırlar, Qərbədə tanıyırlar, kontinental Avropada da tanıyırlar, Şimali Avropada da

tanıylar. Və məni demokratik düşüncəli insan kimi tanıyırlar. Rəyimi nəzəre alırlar. Məni 20 ildən artıq tanıyırlar və portretimi hazırlayıblar... Məne müxtəlif qüvvələrin maraşını artırırlar".

A. Məmmədov "sosial bazanız kifayət qədər güclənəcəkmi ki, siz prezidentliyinə namizədiyinizi verə biləsiniz? Ümumiyyətə, belə bir planınız varmı?" sualına cavabında bildirib ki, bu mərhələdən sonra onun ferqli həyatı başlayıb: "Mən artıq siyasetə girmişəm. Burada müxtəlif inkişaf olaraq biler və mən növbəti prezident seçkilərində namizədiyimi irəli sürməyi istisna etmirəm".

Sabiq səfir ona gizli dəstək verildiyini de etiraf edib: "Mən üç aydır səhnəyə girmişəm, məni o qədər tanımlırlar. Amma açıq olmasa da bilirom ki, gizli dəstək çoxdur... İşler gedir".

Baş verənlərlə bağlı xarici işlər naziri Elmar Məmmədyarov qınaqlar artır. Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsindən sonra baş nazirin müavini, Qaç-

qınların və Məcburi Kökünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov xaricdəki diplomatik korpusun fəaliyyətini kəskin tənqid edib. "Əleyhimizə olan qətnamənin qəbuluna səs verən ölkələrə baxanda sual yaranır ki, Azərbaycanın bu ölkələrdən səfirləri hansı işlərle məşğuldur, səfirliklərə ayrılan vəsaitlər hara sərf olunur? Bu ölkələrdəki səfirlərimiz ne edir, nə işlə məşğuldurlar? Səfirlərimiz illərlə orada oturub, nə iş görür? Bəzisi biznes qurur, bəzisi xəyanət edir! Meksikada 2-3 erməni yoxdur, o ermənilərdən biri Meksikanın ABŞ-dakı səfiri. Biz isə yatırıq, şəxsi işlərlə, xəyanətə məşğuluq. Diplomatik korpusla bağlı ciddi iş görülməlidir" deyə, Ə. Həsənov bildirib. Bu, diplomatik qalmaqlaşdırma sonra hökumət səviyyəsində XİN-lə bağlı ilk ciddi tənqiddir. A. Məmmədovun "diplomatların yeni üşyan dalğası gözlənilir" barədə xəbərdarlığı da XİN üçün ciddi siqnal ola bilər.

□ "Yeni Müsavat"

mələrin geleceyini qaçılmaz edirdi. Qərbədən atılmasına başlanan addımlar ABŞ, Avropa İttifaqının Azərbaycan həkimiyətinin silsilələrindən yaradılışını göstərir və bundan sonra hadisələrin əvvəlki kimi davam etməyəcəyini deməyə əsas verir. Biz qarşidakı dönmədə Azərbaycan etrafında beynəlxalq vəziyyətin daha da mürəkkəbleşəcəyinin şahidi olacaq".

Eks-səpker Rəsul Quliyev de bildirib ki, Avropa İttifaqının sebr kasasının daşacağı hələ ötən ilən gözlənilir: "Mən keçən ilin axırdan bu hökumətin qırmızı xətti keçdiyini, cəzasız qalmayacağını defələrlə yazmışam. Həq bir məsələni, problemi dərindən analiz etməyən və ya etməyi bacarmayan hökumətimiz özünün Qərbe göndərdiyi "menimlə işiniz olsa Rusiya-yaya yaxınlaşacağam, Gömrük İttifaqına girecəyəm" mesajının işləyəcəyinə elə inanmışdım ki, son aylarda ağlaşığımız həm daxili, həm də xarici siyasetdə bəyanatlar verilirdi və bunun axırı olmalı idi. Avropanın sanksiyası Azərbaycanı elə güne salar ki, hökumət üzvlərinin bir çoxu Haqqada tribunalında cavab verməli olar. Hökumət anti-Qərb ritorikasından el çəkib azad seçkilər keçirməyə cəhd etməlidir, düzgün, belə bir addım da onu təzyiqlərdən xilas edə bilməz, ancaq bir qədər zəiflədər".

□ E.SEVİDAĞA

Axtarisda olan diplomatdan yeni "qiyam" xəbərdarlığı

Arif Məmmədov: "Bu prosesin davamı olacaq..."; Elmar Məmmədyarov ilk dəfə hökumət səviyyəsində "vuruldu"



Hakimiyyət Qərbədən sərt qətnamə gözləmirmiş...

Müxalifət üçün isə baş verənlər gözlənilən olub: "Biz demişdik ki..."

Avrupa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi sərt qətnamə hakimiyyət düşərgəsindən heç vaxt olmadığı qədər qəzəb yaradıb. Hakimiyyət təmsilçilərinin açıqlamalarından belə qənaətə gəlmək mümkündür ki, rəsmi Bakı seçkilərə az qaldığı bir zamanda Qərbədən bu qədər sərt mövqənin ortaşa qoyulacağını gözləmirmiş.

Müxalifət düşərgəsindən "Yeni Müsavat" a verilən açıqlamalardan isə belə məlum oludur ki, müxalifət Qərbədən sərt üzünü göstərəcəyini, belə bir qətnamənin qəbul ediləcəyini bildirmiş.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bu barədə danışarkən bildirdi ki, prosesin gedisi belə bir durumun yaranacağı haqqda əminlik yaradıbmış: "Proseslərin gedisindən baş çıxaran hər kəs bilirdi ki, belə bir reaksiyalar olacaq. Bu barədə dəfələrlə xəbərdarlıqlar da edildi. Seçkinin müşahidəsindən imtina ediləməsi formasında, Azərbaycana sanksiyalar təkliflərinin verilməsi belə bir sərt qətnamənin ortaya çıxacağının əlamətləri idi. Bu qətnamədəki məsələlər təkçə seçkilərlə bağlı deyil, 1 noyabr seçkilərindən daha kənara çıxır. Bu, Azərbaycanın geosiyasi mövqeyi, beynəlxalq nüfuzu ilə



ictimai təşkilat rolunda olan qurumlardan fərqlənən birləşdir. Bu qətnamənin arxasında Avropa dövlətləri dayanır. Məzmununa görə bu qətnamə əvvəller Azərbaycan hakimiyyətinə qarşı yönəlmüş bu tipli sənədlərdən daha kəskin, daha birmənalıdır. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti yaranmış vəziyyəti çox ciddi müzakirə etməlidir. İrəli sürülen tələblərin yerinə yetirilmədən tənqid edilib. Ancaq Avropa İttifaqının budefəki qətnaməsi təbii ki, daha ciddi bir hadisədir. Avropa İttifaqı çox iddialıdır, ona görə də ciddi problemlərə qarşılaşacaq. Azərbaycan Avropa İttifaqı "Şərq tərəfdəşliyi" programına üzv olsa da digər ölkələrdən fərqli olaraq strateji seçim etməmişdi. Azərbaycan bütün "Şərq tərəfdəşliyi" programına üzv olan MDB ölkələri içərisində yeganə ölkədir ki, strateji seçimini etməyi. Ukrayna hadisələrindən sonrakı dövrde tərəflərdən heç şübhəsiz əvvəlkindən daha yüksək səsle strateji seçim etməsi tələb olunurdu. Azərbaycan da bu səslərə qulaq asmadı, tam tərsinə hərəkət etdi. Belə bir vəziyyət Qərbədən sərt qətnamə

çox mümkün ola bilər. Cənubi Avropa İttifaqı kimi ciddi bir qurumun Azərbaycan hakimiyyətinin apardığı siyasetə bağlı bu tipli mövqeyi göz ardına alınma bilməz. Avropa İttifaqı ile konfrantasiyanın Azərbaycan hakimiyyəti və eyni zamanda Azərbaycan üçün çox ciddi fəsadları ola bilər".

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər de bildirdi ki, Avropa İttifaqından Azərbaycanla bağlı sərt mövqənin ortaya qoyulması gözlənilən idi: "Xatırlayırsınızsa, men hələ neçə illər

"Deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm". Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sadri, millət vekili Sabir Rüstəmxanlı (keçmiş mətbuat və informasiya naziri) deyib.

O bildirib ki, parlament seçkilərindən sonra bu ilin sonuna kimi VHP-nin qurultayı keçiriləcək. S. Rüstəmxanlı bu qurultayda partiya sədrliyindən getmek niyyətini açıqlayıb: "Mənim çoxdanlı niyyətimdir ki, partiyani başqa adamlara tapşırıbm. 20 ilən artdıqda partiyani yaratmışam, bu qədər yol keçmişik, ancaq təbii bir prosesdir ki, insan yaşa dolur və onun yerinə gənclər gelməlidir. Düşünürəm ki, partiya üzvləri üçün bəlkə mənim baxışlarım köhnələr? Bu baxımdan istəyirəm ki, cavanlara sərbəstlik verim. Əgər qurultay razılıq versə, mən partiya sədrliyindən getməyi düşünürəm. Siravi partiya üzvü kimi qalacağam. Mənim partiya sədrliyindən getməyimi istemirlər, amma yəqin ki, seçim etməyin zamanı gəlib çatacaq".

S.Rüstəmxanlı parlament seçkilərində namizəd olacağını da açıqlayıb: "Mən deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm. Azərbaycanda belə bir ənənə yaranıb ki, guya ər-arvad, yəni bir evdən iki nəfər Milli Məclise seçilə bilməz. Buna görə də, yəqin ki, Tənzilə



Yasamal ikinci seçki dairesindən deputatlığa namizədliyini irəli sürmək təklif olunub.

Lakin keçmiş təhsil nəziri Misir Mərdanov modern.az saytının əməkdaşı ilə söhbət zamanı yazılanların tam ekşisini deyib. "Misir müəllim, bu il keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyini vermək fikriniz varmı" sualına eks-nazirin reaksiyası belə

Iki sabiq nazir deputat olmaq istəyindən danışdı

Misir Mərdanov "məni bu işe qatmayıń" dedi; **Sabir Rüstəmxanlı: "Guya ər-arvad Milli Məclisə seçilə bilməz..."**

Rüstəmxanlı həmisi olduğu kimi, sonuncu qərarında da mənə güzəştə gedəcək. Keçən dəfə də buna bənzər bir şey olmuşdu, sonda Tənziləxanım mənə güzəştə getdi. Düşünürəm ki, bu dəfə də eyni vəziyyətdir.

Xatırlada ki, S.Rüstəmxanlının həyat yoldaşı, "Azer-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı APA-ya deputatlığa namizəd olacağını

açıqlayaraq, bu məsələdə S.Rüstəmxanlı ilə razılaşdığını bildirib.

Sabiq təhsil naziri Misir Mərdanovun da noyabr ayında keçiriləcək parlament seçkilərində qatılacağı xəbəri yayılıb. YAP-in namizədi olaraq seçkilərə qatılacağı deyilən sabiq nazırın ilkin razılığın əldə olunduğu da vurğulanıb.

Hətta sabiq nazır 16 sayılı klub: "Yox, yox, xahiş edirəm, bu cür məsələlərlə bağlı mənə müraciet etməyin. Parlament seçkiləri barədə heç ne deyə bilmərəm. Məni bu işe qatmayıń!"

YAP-in seçki siyahısına adı salındığı deyilən Misir Mərdanovun namizədliyini irəli sürəcəyi 16 sayılı dairədən hazırlıq deputat Bakı Dövlət Universitetinin rektoru Abel Məherremovdur.

əməkdaşı Anar Həsənovun bəyanatı tam həqiqətə söykənir. Həqiqətən də bütün dövlət orqanlarında dövlət əmlakının mənimsənilməsi halları var. Bu, diplomatik korpusa da sırayet edir. Tam məsuliyyətə deyirəm ki, Anar Həsənovun adını çəkdiyi Rövşən Cəmşidov həqiqətən katibə vəzifəsi açdıraraq, 2700 ABŞ dolları hər ay mənimseyir. Belə bir katibə varsa, adını açıqlasınlar. Bunu etmirler. Sadəcə, deyirlər ki, diplomatik etikaya siğmir. Həqiqəti demək nə zamandan etik deyil? Həqiqəti söyleyən şəxs barədə heç bir cinayət məsuliyyəti yoxdur. Məsuliyyət başqa məsələlərdə nəzərdə tutulur. Hər hansı bir şəxs, işlədiyi yerdəki qanunsuzluqları göstərirsə, əslində qalsa, Azərbaycan dövlətinə və hakimiyətinə xidmət edir. Hakimiyətin vəzifəsi qanunsuzluqları maşğul olanları cəzalandırmaqdır".

Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə bu şəxslər barədə **cinayət işi açıldılığını** qeyd etdi: "Dövlət artıq komissiya göndərib. Birini oğru elan ediblər, birinin kassanı yardımı deyirlər. Arif Məmmədov haqqında tədqiqat aparıblar. Onun pul yeyintisi etdiyini bildirirlər. Bunlar üçün artıq hər şey mümkündür. Normal dövlət olsayıdı, normal komissiya yaradıldı. Ədalət zəfer ələardı. Obyektiv komissiya lazımdır. Amma bu yoxdur. Düzgün insanlardan təşkil olunmuş komissiya yaradılmalıdır".


Hüquqşunas Müzəffər Baxış hesab edir ki, diplomatların hərəkətlərində heç bir cinayət məsuliyyəti yoxdur: "Diplomatların bəyanatlarının tam həqiqətə söykəndiyini düşünürəm. Xüsusiət səfirliyin

Xarici İşlər Nazirliyi "diplomat qiyamı" ile çalxalanır. Son 4 ayda qurumun daxilində yaşanan xoşagəlməz hadisələr səngimek bilmir. İsləm Əməkdaşlıq Teşkilatının Avropa İttifaqı yanında artıq sabiq hesab edilən daimi nümayəndəsi Arif Məmmədovla başlayan məlum proseslər Avstraliyadakı səfirliyimizin əməkdaşı Anar Həsənovun XİN əleyhinə açıqlamaları ilə davam etdirildi.

A.Həsənov XİN sistemindeki qanunsuzluqlar və korupsiya faktları ile bağlı açıqlama verərkən, Azərbaycana qayıdarsa, həbs olunacağının bildirdi. Buna görə də o, Avstraliyada qalmaga üstünük verdiyini açıqladı. Azərbaycanın Niderlanddakı səfirliyinin konsulluq əməkdaşı Nahid Cəfərovun da Azərbaycana qayıtmadən imtina etməsi və Niderlanddan siyasi siğınacaq istəməsi barədə məlumat yayılıb.

Maraqlıdır, XİN-e qarşı çıxan diplomatlara "dövlətə xəyanət" maddəsi irəli sürüle bilərmi? İqtidayönüli şəxslərin açıqlamalarından artıq bu əlamətlər sezilir.

Politoloq Qabil Hüseynli bu maddənin "qiyamçı diplo-



Qabil Hüseynli: "Diplomatların fəaliyyətlərində cinayət əməli varsa..."

matlar" a qarşı irəli sürülməsinin mümkünüsüz olduğunu söylədi: "Arif Məmmədov haqqında bunu deye bilmərəm. Çünkü o, indiyə qədər dövlət əleyhine kifayət qədər bəyanatlar yayıb, ağır ittihamlar səsləndirib. Başqaları haqqında çətin ki, hər hansı bir cinayət maddəsi ilə ittiham irəli sürülsün. Çünkü onların əməllerindən cinayət tərkibi yoxdur. Düzdür, Avstraliyadakı əməkdaş baredə XİN-in açıqlamasında göstərilir ki, dəfələrələ səhələnkarlığı yoxdur. Hətta Ruminiyada işləyərkən, diplomat adını lə-

kələyən işlər etdiyi bildirilir. Bu da hələ cinayət demək deyil. Bu şəxslərin vətənə döñərən, dövlətə xəyanətde suçlanacaqları fikri yanlışdır. Sadəcə olaraq, diplomatik fəaliyyətde yararsızlıq maddəsi irəli sürüle bilər. Bu da XİN-in daxili əsasnaməsində öz ekşini tapıb".

Hüquqşunas Müzəffər Baxış hesab edir ki, diplomatların hərəkətlərində heç bir cinayət məsuliyyəti yoxdur: "Diplomatların bəyanatlarının tam həqiqətə söykəndiyini düşünürəm. Xüsusiət səfirliyin

Siyasətdə mərkəzçiliyin vaxtı deyilmə?..

Hüseynbala SƏLİMOV



Bəli, bir siyasi cərəyan, ciddi siyasi tendensiya kimi mərkəzçiliyə həmişə ehtiyac duyulur. Xüsusən də ölkədə siyasi münasibətlər gərgin hala ətənda, siyasi qüvvələr tamam qarşılıqlı inkarlılıq ovqatına köklənəndə bunsuz keçinmək olmur...

Azərbaycanın siyasi keçmişində mərkəzçiliyə həmişə çağırışlar olub. Güman ki, diqqətli və təcrübəli oxucu mərhəm Aydin Məmmədovun sözlerini, fikirlərini hələ də xatırlayır. Aydin Məmmədov özüne yarızrafat, yariciddi orta müxalifet deyirdi...

Amma nə o vaxt, nə də ki sonrak dövrlərdə mərkəzçilik Azərbaycanda bünövrə tuta bilmədi. İndi də Azərbaycandakı siyasi qüvvələri şərti olaraq üç qrupa bölmək olar. Bu bölgüyə hakimiyət, hakimiyətyönümlü partiyalar və bir də müxalifet aiddir...

Bəli, düşünmək olardı ki, hakimiyətyönümlü siyasi qüvvələr bu spektrdə məhz bizim dediyimiz siyasi mərkəzçiliyi ifadə edəcəklər. Amma belə olmadı. Həmin siyasi qüvvələr hakimiyətin bütün sferalarda yürüdüyü siyaseti elə şövgələ müdafiə edirlər ki, adam tamam çəşib qalır. Düşünürən, əcəba, görəsən, ölkədə hakimiyətdə hansı partiyadır? Rəsmən hakim partiya, yoxsa bu hakimiyətyönümlü siyasi qüvvələr?..

Elə bu səbəbdən də "Bu gün Azərbaycanda mərkəzçi siyasi qüvvə yoxdur!" demək reallığı heç də tehrif etmezdi...

Bəli, əsas müxalifet müəyyən vaxtlarda milli barışğa addım kimi bəzi məsələlərdə loyal bəyanatlar verməyə çalışıb. Amma bu bəyanatlar cavabsız qalıb və hakimiyət tərəfindən diqqətə alınmayıb...

Deməli, mərkəzçiliyin zəruriliyini hakimiyətin özü də qəbul etməlidir. Amma bu vaxta qədərki siyaseti bir tərəfə qoysaq belə, hətta bu gün baş verən proseslər göstərir ki, hakimiyət bu fikirlərdən çox uzaqdır...

Avropa Parlamentinin qəbul etdiyi qətnamənin "müzakirələri" göstərir ki, yene də hakim partiya sirf özünün problemini cəmiyyətlərin, hətta xalqların, dinlərin və mədəniyyətlərin problemi kimi qələmə verir...

Amma Avropa Parlamentinin son qətnaməsində qətiyyən belə cəlalar yoxdur-orada nə din adı çəkilir, nə mədəniyyət adı, nə də ki, cəmiyyət adı... Bu, bir hakimiyətin siyasetinin təqnidinə yönəlmış siyasi sənəddir. Ona görə də demək olar ki, nə Azərbaycan cəmiyyətinin, nə Azərbaycan müsəlmanlarının Avropa ilə heç bir problemi yoxdur...

Deyirlər ki, Avropada guya islamofobiya var, ona görə də bizi sevmirlər. Gəl, görək, qətnamədə bu haqda bir kəlmə belə olsun var mı?

Deyirlər ki, dünyada sivilizasiyaların toqquşması gedir, ona görə də bizi sevmirlər. Doğrusu, mən O.Şəpinqlərdən sonra Avropadakı böhranla bağlı heç nə oxumamışam. Şəpinqlərin yazdıqları isə öten əsrin əvvələrinə aid hesab oluna bilər...

Bəli, O.Şəpinqlər Avropada İki böyük böhran - kommunizmi və nasional - sosializmi irəlicədən görmüşdülər. Amma Avropa bunlardan keçdi və qurtuldu... Həm də böhran sözüne panika ilə yanaşmaq lazımdır. Təreqqisiz mümkün olmadığı kimi, böhransız da mümkün deyil.

Böhran nə deməkdir? Köhnəlik artıq özünü tükəndirir, yeni bir mərhələyə kecid zərurəti yaranır. Bu vaxt böhran baş verir və bu mənada böhran bütün normal keçidləri müşaiyət edir...

Elə bizim özümüz də ciddi böhran ərefəsindəyik. İqtisadiyyat qeyri-neft erasına qədəm qoymalıdır. Siyasetdə avtoritar üsullar özünü tamam tükəndirib. Mənəvi sferada əski sovet dəyərləri aradan çıxsa da, onları hələ də əsl demokratik dəyərlər əvəz edə bilməyib...

Deməli, kecid labüddür. Əgər kecid labüddürsə, onda böhran da qəçilməzdir və böhranın diqtə etdiyi sosial davranış tərzi də labüddür - böhran o vaxt tez çekilir ki, ölkədə milli konsensus olur...

İndiki siyasi münasibətlər bütün bu proseslərə qətiyyən adekvat deyil. Ona görə də həm hakimiyətdən, həm də müxalifətdən bir azacıq addım atmaq və mərkəzə yaxın olmaq tələb olunur. Təcrübə göstərir ki, siyasi hakimiyət orta dəyərlərə, orta sinfə söykənəndə daha güclü olur. Bunu başqa ölkələrin tarixi də sübut edir, elmi politologiya da, eləcə də siyasi məntiq də...



Tənqidin ifası

Zamin HACI
 zaminhaci@gmail.com

"Səba, məndən söylə o gül'üzərə,
 Bülbül gülüstanə gəlsin, gəlməsin?
 Bu hicran düşkünü, iller xəstəsi
 Qapına dərmanə gəlsin, gəlməsin?"

(Seyid Əbülfəzim Nəbatı)

"Gəlsinlər Azerbaycana, tolerantlıq öyrənsinlər. Gəlsinlər Azərbaycanda mənəvi dəyerləri öyrənsinlər. Gəlsinlər Azərbaycanda seçki sisteminin elə özünü öyrənsinlər". Bu sözləri Səyavuş Novruzov MM-dəki iclasda avropalılar haqda demişdir. Dünən yadımdan çıxdı, indi yazıram. Amma Səyavuş müəllimin bu tarixi çıxışından bir az ziddiyət doğur. Məsələ ondadır ki, yapışt yoldaşlar avropalıları Azerbaycana buraxmayacaqları haqda qərar qayırmışa hazırlaşırlar. Bunun Avropa məkanına necə fəlakət olacağını, bəlkə bu qərardan sonra Angela Merkezin intihara cəhd edəcəyini dünənki yazımda göstərmisəm. Bizi düşündürən problemin başqa tərefidir.

Fikir verirsinizsə, Səyavuş müəllim avropalıları dünəyada tapılmayan həmin Azerbaycan nemətlərini (tolerantlıq, mənəvi dəyerlər və seçki sistemi) dadmaq üçün ölkəmizə dəvət edir. Eyni zamanda avropalıları isteyirlər Azerbaycana buraxmasınlar. Bəs bu yazıqlar, fağırlar, bədbəxtlər Azerbaycanı necə öyrənəcəkdir? Təkcə AzTV-nin Azerbaycan həqiqətlərini dünyada yaymaq üçün gücü yetərli deyil, xüsusilə İbrahim müəllim də efrəd qovulandan ağırılıq təkcə Tolkinin üzərinə düşmüşdür.

Diplomatik heyətimiz də Azerbaycan həqiqətlərini yaymaq yerinə bir-bir qəqib aradan cirrlar. Sanki mənəvi dəyerlərimizdən, seçki sistemindən, tolerantlıqdan ləzzət almaq istəmirler.

Vəziyyət bu cür qəlizdir. Deyir həm pəhriz tutaq, bir tərəfdən də deyir gətir görək orda alça turşusundan-zad dan ne vardır.

Bu, Səyavuş müəllimin ilk dərin məzmunlu çıxışı deyildir, onda vaxtaşını belə ekstaz durumu olur. Örnək üçün, elə lap təzəcə əski yoldaşı Eldar Sabiroğlunu yixib sürüyübüdür. Deyir Eldar YAP-da qısa müddət üzv olub, halbuki Eldar Sabiroğlu azı 10 il YAP rehbərliyində idi. Deyir bu təfeyli idi, bilmirəm hansı yolla gəlib Müdafiə Nazirliyində işə düzəlmüşdi, ermənilərə satqınlıq eləyirdi. Səyavuş müəllimin sözündən belə çıxır ki, iki il qabaq sərhəddə tutulan Mamikonyan adlı qoca və xəstə, yaziq erməni də gəzə-gəzə gəlib bizdə polkovnik rütbəsi alıb 7 il MN-də idarə rəisi işləyə bilərmiş - eger onu Tovuzun bir kəndində zəhmətəş qadın yaba ilə herləyib tutmasaymış...

Amma Səyavuş müəllimin ən maraqlı sözü Eldar Sabiroğlunu tariximizi Musa Urud kimi alımlərdən öyrənməyə çağırmasıdır. Xəbəri yoxdur ki, Musa müəllim ixtisasca həkimdir, hətta bir müddət Gəncədə narkoloq işləyibdir, "iyənə vuranları", "hallananları" müalicə edirmiş. (Ta müaliçə düzgün aparılıbmı, həkim özü indi hansı "kayfdadır" - bunu müzakirə eləmək istəmirik, çünki insanlara çıxışlarına görə diaqnoz qoya bilmərik). Əger Musa müəllim tarixçidirsə, o zaman Tarix İnstitutunun direktoru Yaqub Mahmudov yəqin asudə vaxtlarında sünnet eləyir. Başqa nə ola bilər?

Ümumiyyətlə isə belə baxıram yaxın zamanlarda ölkəmizdə ən perspektivsiz peşə satirik peşəsi olacaqdır. Allah heç qoymazsa, guya mən satirik yazılar yazıram, buna bir neçə dəfə başıma vurublar. Amma belə bir qabiliyyətə malik olmadığımı Milli Məclisin son iclasından fragmentları izləyəndən sonra anladım. O zarafat və atmacalar ki, yapıştər öz rəhbərliyi üçün elədilər, vallah, mən onun onda birini fikirləşə bilməzdəm. Məsələn, heç vaxt ağlıma gəlməzdi avropalıları Azerbaycandan seçki sistemi öyrənməyə çağırırm. Yaxud bizim rəhbərliyə paxılıq eləməklərini, Avropada belə rəhbərlik olmadığını yazırm. Mən bu cür müqayisələr aparsam, bəlkə küçədə dəli inək balasını ayaqlayan kimi döyərlər ki, nə üçün ölkə rəhbərliyi ilə məzələnirsən. Ən yaxşı halda tutub Kürdəxanı zindanına salarlar. Deputatlar isə rahat danışırlar.

Necə gözəl peşədir... Yüksək maaş, bekarçılıq, üstəlik, arada rəhbərliklə məzələnirsən... Adam lap deputat olmaq istəyir. Prinsipcə, Yevda Abramov mənim işimə göz dikəndən sonra mən niyə deputat olmamalıyam?

Maliyyə Nazirliyi 2016-ci ilin dövlət bütçəsinin göstəricilərini açıqlayıb. Bəlli olub ki, gələn il üçün dövlət bütçəsinin gelirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat təşkil edəcək. Bütçədə nefətin baza qiyməti 50 dollar götürültü.

dövlət bütçəsinin vahid xəzine hesabının qalığı hesabına həyata keçirilecək. 2016-ci ildə dövlət bütçəsi kəsirinin ÜDM-ə nisbəti 2,9 faiz təşkil edəcək.

Ekspert Qubad İbadoğlu isə hesablama apararaq açıqlayıb ki, gələn ilin bütçəsinin hər 100 manatından 22 manatı tikintiyə, 14 manatı idarəetməyə,

Bu səbəbdən də gəlirlə işləyən müəssisələrin bəzilərinin mənfətlərinin azalacağı, digərlərinin mənfəeti fəaliyyəti zərərlə əvez olunacağı gözlənəndir. Belə olan halda işçilərin ixtisarı və əmək haqlarının aşağı salınması fiziki şəxslərin gəlir vergisindən daxil olmaları da azaldaçaq. İnvestisiya bütçəsinin kəskin ixtisarı bu sahədəki

matıdır. Son zamanlar proqnozlar da özlərini doğrultmur. Heç uzağa getmeyək, bu il ötən il proqnozlaşdırıldıgımız bütçə ilə gözlənilən icra arasında 2,5 milyard manat fəq yaranır. Gələn ilin bütçəsinin de faktiki icrası proqnozlaşdırıldıgından az ola bilər. Elə bu ilə olduğu kimi. Odur ki, bu günə də şükür eləməli olacaq. De-

Bütçə beş il əvvəlki səviyyədə, 25,1 faiz azalma...

Qubad İbadoğlu: "Gələn ilin bütçəsinin hər 100 manatından 22 manatı tikintiyə, 14 manatı idarəetməyə, 80 qəpiyi elmə xərclənəcək"

2016-ci il üçün dövlət bütçəsinin proqnoz gəlirləri 2015-ci illə müqayisədə 4 milyard 872 milyon manat və yaxud 25,1 faiz azalıb. Layihəyə görə, bütçə gelirlərinin 6 milyard 602 milyon manatı və ya 45,3 faizi Vergilər Nazirliyi, 6 milyard manat və ya 41,2 faizi Dövlət Neft Fondundan transferlər, 1 milyard 590 milyon manat və ya 10,9 faizi Dövlət Gömrük Komitəsindən daxil olmalar, 374 milyon manat və ya 2,6 faizi isə sair mənbələrdən gələcək.

Gələn il Dövlət Neft Fondundan bütçə gəlirləri (6 milyard 711,6 milyon manat) 2015-ci illə müqayisədə 3 milyard 534,1 milyon manat və yaxud 34,5 faiz azdır. Fondu 2016-ci ildə bütçə xərcləri isə 8,2 milyard manat təşkil edəcək ki, bu da 2015-ci ilə nisbətən 4 milyard 104,8 milyon manat və yaxud 33,4 faiz azdır. Fondu xərclərinin 6 milyard manatı və yaxud 73,2 faizi dövlət bütçəsinə nəzərdə tutulan transferlər, 2 milyard 150,5 milyon manatı və yaxud 26,2 faizi bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə, 49,5 milyon manat və yaxud 0,6 faizi 2007-2015-ci illərde Azerbaycan gələnlərinin xərçi ölkələrdə təhsil üzrə dövlət programlarının maliyyələşdirilməsinə yönəldiləcək. Bu il Dövlət Neft Fondundan bütçəyə ödənişlər də nəzərdə tutulduğundan 25 faiz az olacaq. Maliyyə Nazirliyinin məlumatına görə, 2015-ci ilde Neft Fondundan dövlət bütçəsinə köçürmələr 10,3 milyard nəzərdə tutulsada, ilin sonunadek yalnız 8,1 milyard manat olacaq.

2016-ci ilin bütçə xərcləri nə gəlincə, bu, 2015-ci ilin proqnoz göstəricilərinə nisbətən 22,9 faiz azdır. 2016-ci ildə Vergilər Nazirliyinin xətti ilə bütçə daxil olmaları 6 milyard 602 milyon manat həddində planlaşdırılır ki, bu da 2015-ci ilin bütçə proqnozundan 510 milyon manat və ya 7,2 faiz azdır.


Layihədən o da aydın olub ki, 2016-ci il dövlət bütçəsi 1,698 milyard manatlıq kəsirə icra olunacaq. Kəsirin maliyyələşdirilməsi özülləndiriləndən, daxili və xərçi borclanmadan daxil olmalar, xərçi qrantlar və 2016-ci ilin 1 yanvar tarixinə

mənfi tendensiyaları daha da gücləndirəcək. Ölkədə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi de əlavə dəyər və aksız vergisinin əvvəlkindən az daxil olmasına şərtləndirəcək. Artımla proqnozlaşdırılan mənbələrdən biri də sadələşdirilmiş vergi üzrə gəlirlərdir. Bu isə kiçik və orta biznesin vergi öhdəliklərinin daha da artırılacağını təsdiq edir".

məli, bu, hələ son deyil".

Ekspert Azər Mehtiyyev isə deyib ki, gələn il Neft Fondundan xərcləri onun gəlirlərindən 22,2 faiz çox olacaq: "Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, gələn il Neft Fondundan gəlirləri 6711,6 milyon manat, xərcləri isə 8200,0 milyon manat proqnozlaşdırılır. Yəni il ərzində fondun xərcləri onun illik gəlirlərindən 1488,4 milyon manat çox olacaq. Bu isə o deməkdir ki, bu ilən başlayaraq Neft Fondundan vəsaitləri ildən-ile azalacaq. Gələn il Neft Fondundan dövlət bütçəsinə 6000,0 milyon manat transfert ediləcək ki, bu da fondun illik xərclərinin 73,2 faizi qədərdir. Fonddan transfertin dövlət bütçəsinin gəlirlərində payı 41,2 faiz olacaq".

Dövlət bütçəsinin xərcləri



onu proqnozlaşdırmaq elə çətin də deyildi. İllərdir ki, sıfırdaşlıq xərcləri nə zamansa ixtisar etməli idik. Amma bunu heç də hökumətdə rasionallığın artmasına deyil, sadəcə, neft gəlirlərinin azalmasından doğan məcburiyyət kimi dəyərləndirmək olar. Dövlət bütçəsinin esas donoru olan Dövlət Neft Fondundan bütçəye transferlərin bu ildən başlayaraq azalmaşı tendensiyasının ilə də davam etməsi artıq yeni iqtisadi situasiya yaradıb. Bundan sonra bütçənin yükünü mənfeət vergisi, fiziki şəxslərdən gəlir vergisi və əlavə dəyər vergisi çəkəcək. Amma buna baxma yaraq, gələn il bu ille müqayisədə hər 3 başlıca mənbədən azalma proqnozlaşdırılır. Xüsusi də növbəti ildə şirkətlərin mənfeət vergisinin bu ille müqayisədə 17,6 faiz az proqnozlaşdırılmış, biznesin yeni tələblərə hazır olmadığından göstəricisi sayıla bilər. Bu azalma həm də ölkədə biznes mühiti in də da pisləşcəyinin rəsmi səviyyədə etirafı deməkdir.

Xərclərə gəlincə, ekspert qeyd edib ki, növbəti ildə onun hacmi bu ille müqayisədə 4,836 milyard manat və ya 22,9 faiz az proqnozlaşdırılabilir: "Beləliklə, növbəti ildə hər 100 manatdan 21 manat 85 qəpiyi tikintiye, 14 manatı dövlət aparatının saxlanılması, 11 manat 70 qəpiyi sosial müdafiəye və təminat, 11 manat 30 qəpiyi müdafiəye, 10 manat 50 qəpiyi təhsil, 7 manat 60 qəpiyi dövlətin xərçi və daxili borclarının ödənilmesinə, 7 manat məhkəmə hukumiyyəti, hüquq müdafiə və prokurorluğun, 4 manat 60 qəpiyi səhiyyəye, 4 manatı mədəniyyət, incəsənət və bədən tərbiyəsinə, 3 manat 65 qəpiyi kənd təsərrüfatına və balıqlılığa, 81 qəpiyi elme, 1 qəpiyi ekologiyaya və ətraf mühitin mühafizəsinə xərclənəcək".

Gələn il proqnozlar özünü doğruldacağı halda, bütçədə 1,7 milyard manat da kəsir yaranacaq. Büdçənin ümumi mənzərəsi belədir. Amma bu, proqnoz göstəricilərinin təqdi-

Ekspert Natiq Cəfərli isə qeyd edib ki, növbəti ildə onun hacmi bu ille müqayisədə 4,836 milyard manat və ya 22,9 faiz az proqnozlaşdırılabilir: "Beləliklə, növbəti ildə hər 100 manatdan 21 manat 85 qəpiyi tikintiye, 14 manatı dövlət aparatının saxlanılması, 11 manat 70 qəpiyi sosial müdafiəye və təminat, 11 manat 30 qəpiyi müdafiəye, 10 manat 50 qəpiyi təhsil, 7 manat 60 qəpiyi dövlətin xərçi və daxili borclarının ödənilmesinə, 7 manat məhkəmə hukumiyyəti, hüquq müdafiə və prokurorluğun, 4 manat 60 qəpiyi səhiyyəye, 4 manatı mədəniyyət, incəsənət və bədən tərbiyəsinə, 3 manat 65 qəpiyi kənd təsərrüfatına və balıqlılığa, 81 qəpiyi elme, 1 qəpiyi ekologiyaya və ətraf mühitin mühafizəsinə xərclənəcək".

Demişdilər ki, artıq xərcləri azaldacaqlar, buna əməl ediblər, elmə ayırlan xərclər 6 faiz azalalarak cəmi 131 milyon manat olmaqla bu yönələmə xərclər 653 milyon manat təşkil edəcək. Belə keskin artımın en böyük səbəbi gələn il keçiriləcək, həramiza yaraşlığı belli olmayan "Formula-1" yarışmasıdır.

□ RÖYH



Sentyabrin 15-də Tacikistanın paytaxtı Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatma (KTMT) üzv ölkələrin sammiti keçirilib. Rusiya, Belarus, Qazaxistan, Qırğızistan, Tacikistan və Ermənistanın prezidentləri regional və global əhəmiyyətli təhlükəsizlik məsələlərini, o sırada İŞİD mövzusunu və aktuallıq kəsb edən digər məsələləri müzakirə ediblər. Bu mövzularda bir sırə ortaqlıq sənədləri qəbul ediblər.

Ölkə başçılarının toplantılarından önce üzv dövlətlərin xarici işlər və müdafiə nazirləri, 6 ölkənin Təhlükəsizlik Şurasının katibləri komitəsinin iclası keçirilib. Danışıqların yekununda Rusiya Müdafiə Nazirliyinin bazasında KTMT-nin Böhrana Reaksiya Mərkəzinin yaradılması haqqda razılığa gəlinib. Sentyabrin sonunda (30 sentyabr - 4 oktyabr) Ermənistanda qurulan "Sarsılmaz qardaşlıq-2015" kod adı altında təlimlərin keçiriləcəyi təsdiqlənib. Təlim çərçivəsində KTMT qüvvələrinin operativ və döyüş hazırlığının təkmiləşdirilməsi nəzərdə tutulub.

Gözləniləndiyi kimi, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) iclasında işgalçi Ermənistandan prez-

denti Serj Sərkisyan da çıxış edib. Düşmən ölkənin başçısı Moskvada Putinlə son görüşü zamanı vəd elədiyi kimi, çıxış zamanı Qarabağ münaqişəsi zonasında və Azərbaycan-Ermənistan sərhədindəki son durum haqda daha etraflı məlumat verib, yaranmış situasiyanı öz bildiyi şəkildə, yeni Ermənistan maraqlarından çıxış edərək şərh edib.

Bildirib ki, Azərbaycan və Ermənistan sərhədində vəziyyətin keşinləşməsi "Bakinin hərəkətləri üzündən" regionda sabitsizliyə aparr. Yəni faktiki suretdə Azərbaycanı güñahkar elan edib.

Mətbuata açıqlamasında Sərkisyan qeyd edib ki, "KTMT dövlət başçıları dar çərçivəli görüşdə kəskin xarakterli məsələləri müzakirə ediblər, görüş etimadı mühi-

Sərkisyan Putinin yanında Azərbaycanı yanına lajıdı

"Rusiya NATO-su"nın sammitində Ermənistən prezidenti yenə Bakıdan şikayətləndi; bu ayın sonunda işgalçi ölkədə qurumun hərbi təlimləri keçiriləcək - Azərbaycana qarşı növbəti hədə...

tində keçib". "Mən KTMT de vəziyyət gərginləşib. Son dövlət başçılarını Cənubi vaxtlar Azərbaycan tərəfi iri Qafqazdakı durumla bağlı çaplı odlu silahlardan başqa məlumatlandırdım. Çıxışında diqqəti erməni-Azərbaycan temas xətti boyu gərginliyin artması təhlükəsine yönəldim. Təkrarlaməq istəmirəm, yalnız onu vurğulayıb ki, Azərbaycan tərəfinin beynəlxalq birlikdən adekvat reaksiya olmaması fonunda vəziyyəti gərginləşdirmək cəhdəri bütün bölgədə vəziyyətin ağırlaşmasına aparır" - deyib işgalçi ölkənin başçısı.

Qarabağ mövzusu sammit çərçivəsində Putin-Sərkisyan görüşündə də müzakirə edilib. Xatırladaq ki, sentyabrın 8-i Moskvadakı görüş zamanı Ermənistan prezidenti Putine Azərbaycanın şikayət edərək demişdi: "Dağılıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında cəhdlərinizə görə sizə təşəkkür edirəm. Son iki həftə ərzində sərhəd-

Qrupunun həmsədrleri tərəfindən qəbul edildiyini, BMT Tehlükəsizlik Şurasının qətnamələrini xatırladı. Qətnamələrdə Dağılıq Qarabağın Azərbaycanın bir hissəsi olması faktının bir daha təsdiq olunduğunu deyən nazir qətnamələrdə işgalçi qüvvələrin bütün işgal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-sərtisiz çıxarılmasının tələb kimi qoyulduğunu da qeyd edib.

Elmar Məmmədyarov həmçinin 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Büyük Palatasının "Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı qərarı ilə Ermənistən Azərbaycan ərazilərini qeyri-qanuni işgal və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə dəha bir təsiri formada cavab verdiyini diqqətə çatdırıb. Habelə, Azərbaycanın işgal olunmuş ərazilərinin demoqrafik tərkibinin dəyiş-

Belə bir atmosferdə, üstəlik, Ermənistanda KTMT-nin təlimləri ilə eyni vaxtda (sentyabrin sonu) Azərbaycan və Ermənistən prezidentlərinin sentyabrin 28-dən oktyabrin 3-dek Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşü əlbəttə ki, əlçatmaz görünür. Hərçənd amerikalı vasitəçi Ceyms Uorlik buna hələ də ümidi itirməyib. Ümid isə həmişə axırdı ölü.

□ Siyaset şəbəsi

Müxalifət üçün 2018-də yeni "İbrahimbəyov sənariisi"

Elman Fəttah: "İndi Azərbaycanda bir çox adamlar prezidentliyə namizəd məsələsinə belə qeyri-ciddi və barmaqarası baxırlar"

Bəkədə may ayında binanın yanmasından sonra Facebookda yazdığı statusla gündəmə gələn azərbaycanlı diplomat Arif Məmmədov BBC Azərbaycana müsahibəsində deyib ki, növbəti prezident seçkilərində namizədliyini verəcəyini istisna etmir.

Qeyd edək ki, Arif Məmmədov may ayından etibarən hakimiyətə qarşı kəskin aqıqlamalar versə də müxalif döşərgəsinin heç də bütün spektri tərəfindən dəstəklənmər. Bir sıra müxalif partiyaların rəhbərliyi 2013-cü ilin prezident seçkiləri öncəsi uğursuz "Milyarderlər ittifaqı" və Rüstəm İbrahimbəyov təcrübəsindən ehtiyatlanaraq daha bu cür "ssenari" istəməklərini bəyan ediblər. Arif Məmmədov əsas müdafiə edən, ona sahiblənən və yeni lider elan edən qüvvə Milli Şura və AXCP-dir.

2013-cü ildə Milli Şurada təmsil olunan aparıcı müxa-


lib təşkilati sayılan Mütəsəvat Partiyasının isə prezidentliyə namizəd olarsa, Arif Məmmədov dəstəkləmək fikri yoxdur. Bu bərdə Mütəsəvat Partiyası başqanının müvəvvi Elman Fəttah bildirib. Onun dediyinə görə, Arif Məmmədov mövzusu heç vaxt Mütəsəvat Partiyasında müzakirə obyekti olmayıb və olası deyil: "Bir Azərbaycan vətəndaşı kimi Arif Məmmədovun da hüququ var ki, istənilən seçkilərdə öz namizədliyini ireli sürsün. Prezident seçkilərində iştirak etmək hüququ da onun bir vətəndaş kimi özündə qalır. Buna bizim hər hansı bir irad bildirmək fikrimiz yoxdur.

E.Fəttah Arif Məmmədovun hazırlı Milli Şuranın prezidentliyə namizədi



club-olmayacaqı barədə qəti bir fikir söyləyə bilməcəyini dedi: "Mən Milli Şura adından fikir bildirə bilmərəm. Mütəsəvat Partiyasının isə kənarda namizəd axtarmaq istəyi yoxdur. Mütəsəvat Partiyasının qurultayı keçmiş başqan Isa Qəmbərin prezidentliyə namizədliyini irəli sürüb. Mütəsəvat Partiyası 2018-ci il president seçkilərindən beynəlxalq axtarışa verilib. O, dövlətə külli miqdarda ziyan vurmaqda, bündə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunur və ona qarşı cinayət işi açılıb. A.Məmmədov bu addımları hökuməti tənqidinə cavab hesab edir. Sabiq səfir hazırda Brüsseldə yaşıyır.

□ Elibar SEYİDAĞA



Nəsiman Yaqublunun yeni kitabı nəşr edilib

Tarixçi-alim "Qafqaz İslam Ordusunun Azərbaycanda izləri"ni yazıb

Bakının Qurtuluşunun 97-ci ildöñümü münasibətilə tarixçi-alim Nəsiman Yaqublunun "Qafqaz İslam Ordusunun Azərbaycanda izləri" kitabı nəşr edilib. Müəllif kitab haqda bunları deyib: "Nuru Paşının başçılıq etdiyi Qafqaz İslam Ordusu yalnız Bakının azad etməyib. Onlar böyük fedakarlılıq Azərbaycanın eksər bölgələrini azad ediblər. Məqsədim məhz bu faktları oxuculara çatdırmaq olub. Onlar Gəncəda, Göygəydə, Ucarada, Kürdəmirdə, Hacıqabulda, Ağsuda, Şamaxida, Qobustanda, Qobuda, Güzdəkdə və digər Bakıtrafi bölgələrdə savaşıb torpaqlarımızı düşmənlərdən azad ediblər. Onlar vətənimizin Vətən olması üçün unudulmaz işlər gördü. M.Ə.Rəsulzadə yazarı: "Əgər 28 Mayda biz istiqlalımızı sözde elan etmişdikse, 15 sentyabrda bunu əməli şəkildə heyata keçirdik". Həqiqətən də istiqlalımızın reallaşmasında, Cümhuriyyətimizin yaşamasında Qafqaz İslam Ordusunun fedakarlığı danılmazdır. Min yüzdən çox türk əsgəri canını Azərbaycanın azad edilməsi üçün fəda etdi. Biz onları unutmamalyıq".

N.Yaqublu deyib ki, bu tarixi yaşatmaq üçün qızmar yay günlərində türk əsgərlərinin azad etdiyi Azərbaycan bölgələrini qarış-qarış gəzib: "O yerlərin fotolarını çəkdir, türk əsgərlərinin şəhid məzarlarını ziyaret etdim, arxivlərdən sənədlər toplaşdırma və kitabı nəşr etdirdim. Bu işdə mənə həmin bölgələrdə yaşıyan dostları yaxından köməklə göstərmisəm. Və kitabı nəşrinə dəstək olmuş dəyərli ziyalımız Cavanşir bəy Feyziyev də təşəkkürümüz bildirirəm. Biz həqiqət tariximizi yaşatmalyıq. Bunu etməliyik ki, Azərbaycan gəncliyi milli ruhda böyüüsün və Azərbaycanı sevsin".

□ Musavat.com

İsmayıllıda şok intihar - səbəb... məktəb formasıdır

İsmayıllı rayonunda intihar hadisi baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumatə görə, 12 yaşı məktəbli yeni dərs gününa bir gün qalmış özünü asaraq intihar edib. İsmayıllı Rayon Polis Şöbəsinin verdiyi məlumatə görə, intihar edən 2003-cü il təvəllüdü İsmət Əsədov Qısmot oğludur. O, yaşadığı evin həyətindəki anbarın çardığında özünü asıb. Hələlik intiharin səbəbi bəlli deyil, araşdırma aparılır.

Ailəni taniyan şəxsin "Qafqazinfo"ya verdiyi məlumatə görə, yeniyetmenin intihar etməsinə səbəb dərslerin açılmasına bir gün qalsa da, ailəsinin çanta və köynək əla bilməməsi olub.

Əlil gəncin son ümidi imkanlı insanlardır



1978-ci il təvəllüdü Asım Nazim oğlu Rəsulov 2010-cu ilde Qazaxistanda polisler tərəfindən vəhşicəsinə döyüdü. Fiziki xəsarətlər nəticəsində şikət olub. Asımın gözləri cəmi 10% görür, ayaqları, əlləri işləmir. Kənardan kömək olmasa, qalxa bilmir. Uzun illərin müalicəsi effekt verməyib. Hazırda o, 1-ci qrup əlildir.

Qısa zamanda öz həyat yoldasını və iki gənc oğlundan birini itirən, digəri isə əlil olan dərdli Nazilə ana deyir ki, yeganə oğlu sağala, cəmiyyətə faydalı ola bilər: "Həkimlərin dediyinə görə, onun müalicəsi (gözə yeni toxumanın ekilməsi) Rusiada - Moskva və Ufa şəhərlərində mümkündür. Ancaq bundan ötrü 20 min ABŞ dolları tələb olunur. Buna isə təbii ki, bizim imkanımız yoxdur. Odur ki, üzümü mərhmətlə insanlara tuturam. Ümidim göydə Allaha, yerde sizlərdir - iş adamlarına, imkanlı şəxslərdir. Yeganə oğlumun sağalıb həyata qayıtmışına kömək eli uzadın".

Asım Nazim oğlu Rəsulovun adına "Demirbank"da acılmış hesab nömrəsinin rekvizitləri belədir:

"Demirbank" ASC Bakıxanov filialı. Kod - 508 331; VOEN 9900001471

Müxbir hesab: AZ85NABZ 0135010000000011944

SWIFT BİK AZERAZ 22

İBAN = AZ54AZER000080001921AZN41010

Telefon: (012) 490 27 83

Mobil (050) 612 90 83

Mobil (050) 376 70 17

Xalq artisti İlhamə Quliyeva və əməkdar artist Elza Seyidcahan arasında qalmaqal pik həddə çatıb. Belə ki, bugündə "Güne baxan" verilişinin qonağı olan Elza Seyidcahan pri-madonna ləqəbli xalq artistini "Şöhrət" ordenli şərfsiz" adlandırib:

"Əxlaq hər şeyi əvəz edə bilər, amma əxlaqın yerini heç bir şey əvəz edə bilməz. Yaxşı titullar varsa, ona layiq olmağa çalışmalıyıq. Bu gün mən əməkdar artistem və fəxi adıma da layiq hərəkət edirəm. Vaxt olacaq "Şöhrət" ordeninə qədər yüksələcəm, amma "Şöhrət" ordenli şərfsiz olmamışam".

Bəstəkar-müğənni İlhamə Quliyevanın "Elza ayaqlarımı yuyubsa, deməli, çox ciliz şəxsdir, ayaq yumaq onun bor-cudur" sözlərinə də münasibət bildirib:

"Onun ayağını yumamışam. Sadəcə, seçkiler zamanı Tovuzda idik, gördüm ki, vəziyyəti yaxşı deyil, gözləri qızarib, böyük vannada su getirdim ki, 43 ölçülü ayaq o qaba siqışın. Ayağına su getirdim. Nə var ki, burda? Bu gün də ayağına su getirərəm. Ayağını yumamışam, yuyaram. Çünkü Allah ona şəfa versin. Sən biziñ qoca sənətkarımızsan. Onu da deyim ki, sənət adamları arasında çaxnaşmanı yaradan bu adımdır. Sübutunu da deyərəm".

İttihamlarla əlaqədar olaraq xalq artisti ile əlaqə saxlaşdır. Köməkçisi kimi özünü təqdim edən bir xanım "İlhamə xanım hazırda ölkə xaricində, dincəlir..." dedi. Köməkçisi bildirdi ki, xalq artisti qalmaqallı söz-söhbətlərdən, müsahibə vermekdən yorulub:

"İlhamə xanım qeyd etdiyiniz məsələ barəsində yetərinə müsahibə verib, danişib. O,

İlhamə Quliyeva Elzani məhkəməyə verdi

"Dələduz Elza bu gün də ayılmayıb. Amma vəkilimlə elə bir yerdə görüşəcək ki, ayılacaq"



artıq səslənən ittihamlara cavab vermek istəmir. Müxbirlərden xahiş edirik ki, bir daha bu məsələ barəsində İlhamə xanımı narahat etməsinlər".

Xalq artisti ölkə.az-a açıqlamasında isə deyib ki, E.Seyidcahan onun barəsində təhqirəm ifadələr işlədib və bu-na görə qanun qarşısında cavab verəməlidir:

"Dələduz Elza yene de murdar ağızını açıb. Deyəsən, o, bu gün də ayılmayıb. Amma vəkilimlə ele bir yerdə görüşəcək ki, aylıqadə. O, mənim "Şəref" və "Şöhrət" ordenləri mi şərəfsiz adlandırır. Dünya sülh sefiriyəm, məni təhqir edir. Əgar haqlı olaraq demisəm ki, ondan millet vekili olmaz, məni təhqir etməlidir? O, ruhi xəstədir. Hər kəs bilir ki, yaşım da var, şükür, statu-

sum da yerindədir. Bu başdanxarabin yaşı altmış keçib, mənimlə yaşışdır, özünü cavav sayır. Ona oğru deyirəm. Bəli, mahni oğrusudur. Hələ başqa şəyleri demirəm, susuram. Müvafiq yərlərde vəkilim ona sübut edəcək, şahidlərim də var. Mənim ayaqlarından danişir. İnsanın ayarında damarı ağrıyanda, qan təzyiqi qalxanda onun ayaqlarından danişarlar? O çəşib. Deyir ki, ayaqlarım 43 ölçüdədir. Öz ayaqlarım 45 ölçüdədir. Mənimse 38 ölçüdə, brilyant kimi parıldayan ayaqlarım var. Utanın, qızarsın, danişığınə fikir versin. Ayağımın çəçələ barmağının bildiyini onun başı bilmir. O, dilini çox işə salıb. Elzaya bir sual vermek istəyirəm. Onun dələduz olduğunu özü də bilir, mən də. Qızıl dü-

kanlarından satmaq adı ilə daş-qaş alır, nə pulunu verir, nə malı qaytarır. Dəfələrlə zəng edib demisəm ki, apar qaytar, admıza xələl getirme.

Siyəzəndə namızədliyini irəli sürür. Bu ha-ha-ha deyə-deyə dahi Mikayı Müşfiqi nə güne qoyub. Hansı üzlə namızədliyini irəli sürecək? Elza-yə beş yüz min manatlıq təzminat davası açmışam. Artıq vəkilim bununla barlı lazımi işləri görür və məhkəməyə müraciət edilib. Bugündə məhkəmənin nəticəsini görəcək".

Sonda İlhamə Quliyeva Elza Seyidcahanın plagiat mahnısının adını da açıqlayıb:

"Əziz xalq, gedin interneti açın, Zeki Mürenin ifasında "Üzdünüz beni yıllar" mahnısını dinleyin. Həmin mahnını Bülent Ersoy da oxuyub. Bu adam həmin mahniya millət vəkili Qəni-re Paşayevanın "Həsrət" şeiri-nin sözlərini artıraraq öz adına çıxıar. Hətta aranjimanı da əl vurulmayıb. Öten il bir sənətçi ona deyib ki, utanırsan, o boyda sənətkarın mahnısına Qəni-re xanımın sözlərini calamış? Gəlib məhkəmədə o adamin da üzüne duracaq. Deyib ki, sənə qurban, sənə heyran, üstünü vurma da, nə olar? Hər kəs "youtube"u açıb bax-sın".

□ Xalidə GƏRAY

Silahlı şəklini yayan xanım məktəb direktoru danışdı

Kəmalə Şixlinskaya: "Mən bu haqda bir neçə gün sonra xəbər tutmuşam"

Binəqədi rayonu, 179 sayılı orta məktəbin direktoru Kəmalə Şixlinskaya ilə bağlı məraqlı foto və məlumatlar dərc edilib. Əlindəki revolverlə çəkirdiyi fotosalarla facebook sosial şəbəkəsində paylaşır. Şəhərənəşənən direktor 1news.az saytında sözügedən məsələyə aydınlıq götürüb.

Kəmalə Şixlinskayanın sözlərinə görə, avqust-sentyabr aylarında istirahətde olarkən o, Londonda yaşıyan qardaşlığında qonaq olub.

"Londonun baxımlı və gözəl güşələrini seyr etməklə birgə, qardaşının ailəsi ilə orada yerləşən dizayn və foto studi-



yalardan birində olduq. Burada müxtəlif tarixi və ədəbi mövzular üzrə fotosessiyalar təşkil olunurdu. Fikrimizcə, bu onları facebook vasitəsilə mövzulardan ən maraqlı dostlarımla paylaşdım. Yeri

gelmişkən, facebook sosial şəbəkəsində çox az dostum var və mənim paylaşımalarım geniş auditoriya üçün nəzərdə tutulmayıb. Başqa sözlə, paylaşımaları yalnız dostluğumda olan insanlar izləyə bilər. Lakin sosial şəbəkənin konfidensiallıq rejimi dəyişdiyən üçün bu şəkillər, mənim xəberim olmadan, hamının görə biləcəyi statusa dəyişib. Mən bu haqda bir neçə gün sonra xəbər tutmuşam və dərhal şəkilləri facebookdan silmişəm. Təessüflər olsun ki, geniş kültənin bu şəkilləri görə bildiyi zaman onlar bəzi insanlar tərəfindən götürüllər və istifadə olunub", - deyə məktəb direktoru əlavə edib.

Qeyd edək ki, Kəmalə Şixlinskaya Şəmkir Rayon Tehsil Şöbəsinin müdürü Məcid Şixlinskisinin qızıdır. Məcid Şixlinski isə Bineqədi Rayon İcra Həkimiyətinin başçısı Xaleddin İsgəndərovun yaxın dostudur. Kəmalə Şixlinskayanı vəzifəyə də mehz X.İsgəndərov getirib. O, Bineqədi icra başçısı təyin olunan kimi 82 sayılı şəhər orta məktəbinde müellime işləyən Kəmalə Şixlinskayanı Bineqədi qəsəbəsində yerləşen 179 sayılı orta məktəbə direktor təyin edib.



İsrailin yaranma ofşansı...

...Və ya Peresin demədiyi həqiqətlər

Ötən gün mediada İsrailin eks-prezidenti Şimon Peresin Kiyevdə İsrailin yaranması ilə bağlı çıxışı yayılıb. İsrailin məşhur siyasetçisi, uzun iller dövlətin müxtəlif rəhbər postlarında çalışmış Peres həm də Nobel sülh mükafatı almış siyasetçidir. Və təbii ki, 92 yaşlı Peres dünyadanın on yaşı ve təcərbəli siyasetçilərindən hesab olunur. Polşa əsilli yəhudü Peres 66 il fəal siyasetlə maşgıl olaraq 12 hökumət kabinetində müxtəlif rəhbər vəzifələr tutub.

Təbii ki, Şimon Peresin Kiyevdə çıxışı bu manada müüməl olub. Yəhudü siyasetçi çox təsirli və eyni zamanda motivasiyalı bir çıxış edib. Lakin yəhudü siyasetçi bilerəkdən və ya unutqanlıqlıdan bezi məqamları təhrif edib və ya üzərindən keçib.

Şimon Peres yəhudilərin İsraili qurmasından danışır: "Biz torpaq arzusundaydıq, ancaq eldə etdiyimiz torpaq arzu deyildi. Bu, Yaxın Şərqiñ mində bir hissəsi olan kiçik torpaq çəngəsi idi. Bu torpaq bize elə də yaxşı yanaşmındı. Orda bataqlıq, ağaçanadalar, cənubda sehra, daşlıq var idi. Ağaçanadalarla daşlar arasında seçim etməli idik. Burda iki göl var idi, biri ölü, biri də quruyurdı. Məşhur çay var idi - ancaq orda su yox idi. Yəni ümumiyyətə su yox idi. Heç bir təbii ehtiyat da yox idi - ne qızıl, ne də neft. Onda deyirdilər ki, Yaxın Şərqiñ iki cür dövlət var - neft ölkələri və müqəddəs ölkələr. Bimizki tam müqəddəs idi, çünki ümumiyyətə heç nəyi yox idi. Biz tənha idik. Nə din qardaşımız, nə dili bir bacımız, nə də tarixi qonşumuz var idi. Bütün bunlar Holokostdan sonra baş verirdi. Biz bura gəldik və nə edəcəyimizi bilmirdik. Doğrudan da bilmirdik".

Daha sonra sabiq president yəhudilərin elmə, kənd təsərrüfatına olan diqqətindən, məhz elmi biliklər sayısında yüksək nailiyyətlər elde etmələrindən, içməli su problemini necə həll etdiklərindən danışır. Ancaq mövzu tarix və siyasetə geləndə keçmiş prezident faktları təhrif

etmeye başlayıb. Məsələn, deyib ki, İsrail qurulunda yəhudilərin silahı və gücü olmayıb. Sitat: "Bizdə nə adamlar, nə silah yox idi, heç vaxt vuruşmamışdır, cəmi 450 min əhalimiz var idi, nə generallarımız, nə də herbi təcrübəmiz yox idi. BMT İsrail dövləti yaratmaq qərarına geldi, ancaq faktiki mühərribə gedirdi. Biz ancaq iki şey edə bilərdik. Birinci - insanlar mərd və cesur olmalı idi. Onlar anlamalı idi ki, bizim qələbədən başqa seçimimiz yoxdur. Əger bir dəfə uduzsaq, vəssalam.

İkinci - bizdə silah olmadıqdan onu istehsal etmeye başladığımız. Ordunu inkişaf etdir-

Göründüyü kimi, İsrail prezidentinin söylədiyi faktlarda ciddi təhriflər var. İlk növbədə ondan başlayaqlı ki, yəhudilər indiki İsrail, yeni Fələstin erazilərinə gələndə oralar boş erazilər deyildi. Hələ ilk dəfə Avropada yəhudilərin qədim torpaqlarda Quds erazilərində yeniden dövlət qurmaq ideyası ortaya çıxan da Fələstin eraziləri Osmanlı İmperiyasına məxsus idi. Yəhudilər Fələstine koc təşkil etmek üçün hemin vaxt Osmanlı sultani olan 2-cü Əbdülhəmidə elçi göndərib cazibədar təkliflər verərə də, sultan bundan imtina edir. Hətta bezi torpaqların yə-

1918-ci ildə İngiltərə Fələstini işgal edib. İki il sonra Məlletlər Cəmiyyətinin qərarı ilə Fələstin ərazisi İngiltərə idarəciliyinə verilib. Mehz bundan sonra yəhudilərin Fələstində sayıları sürətli artıb. Britaniya hökumətinin arxiv sənədlərinə görə, 1922-ci ildə İngiltərə hökumətinin keçirdiyi siyahıya almanın nəticələrinə görə, Fələstinin 750 min nəfərlik əhalisinin 11 faizini yəhudilər teşkil edib. 1929-36-ci illərdə döyünlərin müxtəlif bölgelərindən 300 min yəhudü Fələstin ərazisine köçürüldü. 1938-ci ildə İngiltərə hökuməti

ləşmələri əreb yaşayış məskənlərinə hücumlar təşkil edib. Məhz bu dəstələrin vasitəsilə qısa vaxt ərzində xeyli ərazi işğal olunub. Ərəblərdə Kütlevi xof yaratmaq üçün Dər Yasin kəndində kütlevi qırqın təşkil edən yəhudü silahlıları aralarında qadın, uşaq və qocaların da olduğu yüzlərlə əreb qətle yetirib. Bu hadise iki ciddi nəticəyə səbəb oldu. Birincisi, sonrakı 60 ilde bir xalqın və bütövlükde döyünlərin əsas problemlərindən olacaq Fələstین qaçqınları problemi yaradı. On minlərlə fələstintilər bu güne qədər döyünlərin müxtəlif bölgələrinə səpələndilər. İkincisi isə hadisələr əreb müqavimət qüvvələrinin formalaşması prosesini sürətləndirdi, ilk müqavimət hərəkatları yaranmağa başladı.

Fələstین məsəlesi 1947-ci il noyabrın 27-də BMT Baş Məclisində səsverməyə çıxarılıb. Və 33 səs lehine, 13 səs əleyhine, 10 ölkə bitərəf qalmaqla qəbul olunan qərara əsasən Fələstین torpaqlarında iki əreb və yəhudü dövləti yaradılmalı idi. O cümlədən Fələstین ərazisinin 56 faizi, yəni 14,1 min kv. km-i yəhudü dövlətinin, yerde qalan 11,1 min kv.km, yəni 43 faizi isə yəhudilərin əlinə keçməsin deye əreblərdən satın alır. Çünkü ilk dəfə hemin dövrde Fələstine gələn yəhudilər əreblərdən bu

ikinci Əreb-İsrail müharibəsi zamanı İsrail ordusu 6 gün ərzində Misir, İordaniya, Suriya və Livan ordularını meğlub edərək Misirin Sina yarımadasını, Suriyanın Colan təpələrini və İordaniyanın tərkibindəki Fələstین torpaqlarını - Qudsun əreblərə aid (1948-ci il bölgüsü zamanı Quds şəhəri iki hissəyə bölünmüdü K.R.) hissəsini, o cümlədən Qəzza və Qərbi Şəriəni işğal etdi. BMT Təhlükəsizlik Şurası işğala son vermək üçün 242 sayılı qətnamə qəbul etsə də İsrail bu qətnaməyə məhəl qoymadı. İşğal olunmuş ərazilərdə inzibati idarəcilik rejimi yaradıldı.

Bütün bunları etmək üçün böyük hərbi güc, miqəvvəsiz beynəlxalq hərbi-siyasi dəstək və maliyyə lazımdı. Bu isə İsrail üçün yaradılmışdı. Bu gün də yaradılmaqdə davam edir. Aydın məsələdir ki, bu dəstək olmasa, Peresin dediyi kimi, Yaxın Şərqiñ mində birində yerləşən İsrail 300 milyon əreb və 1,6 milyardlıq müsləman dünəyin qarşısında dayana bilmezdi. Yəni ən azı öz gücü ilə bunu edə bilməzdi.

Əlbəttə, yəhudü xalqı tarixinin ağır sınaqlarından keçmiş, böyük sixıntılarından, mübarizələrdən keçmiş bir toplumdur. Bu gün də öz milli adətləri və dəyərlərini, dini kimliyini qoruyub saxlayan, ancaq eyni zamanda müasir dünyada öz yerini tutmuş, dünyadan inkişafına böyük töhfə verir. Ancaq təbii ki, İsrailin "uğur hekayəsinin" arxasında böyük dünya gücləri və onların region məraqları dayanır.

□ Kənan RÖVŞƏNOĞLU

torpaqları pulla alaraq yəhudü fermaları yaratmağa başlamışdır.

Üstəlik, Peresin dediyindən fərqli olaraq həmin vaxt Avropa və Amerikanın yəhudü sənayeçiləri bu prosesi maliyyələşdirirdi. Yəni yəhudilərin Avropadan, Rusiyadan köçürürlərək Fələstində əreblərdən alınan torpaqlarda yerləşdirilməsi prosesi böyük məsraf tələb edirdi.

Birinci Dünya müharibəsinin başlaması ilə yəhudilərin Fələstine köçü süretilən. Dövlətlərin başının savaşa qarışması yəhudilərin maraqlarına cavab verirdi. Ancaq savaş nəticəsində Almaniyanın müttəfiqi olan Osmanlı İmperiyasının meğlub olaraq parçalanması yəhudilərin dövlət yaratması yolunda həllədici dönmə olub.

qüvvələr göndərib.

Ancaq vəziyyətin getdikcə pisləşdiyini və nezaretdən çıxdığını görən London 1945-ci ilde Fələstinin idarəciliyini BMT-yə təhvil verib. Burda da-ha bir maraqlı məqam isə yənə də cənab Peresin təhrif etdiyi silah və savaşçı məsələsidir. Peres deyir ki, o zaman silahları və döyüşçüləri olmayıb. Həqiqətən də yəhudilər tarix boyu herb sənətdən kənar olub. Amma fakt odur ki, Fələstində əreblərə qarşı ilk soyqırımı, təmizləmə siyasetini yəhudilər aparıb.

Britaniya mandati altında olan Fələstində yəhudü köçünü yerləşdirmək və daha çox ərazi-lərdən həyata keçirmək üçün əreblərə qarşı terror və kütlevi soyqırım tərəfdən. "Naqana", "Ir-qun" kimi radikal yəhudü təşkilatlarının qeyri-qanuni hərbi bir-

ise 750 min əreb və 10 min yəhudü yaşayırı. 106 min əreb və 100 min yəhudünün yaşadığı 1 faizlik ərazi isə beynəlxalq statslu zona, yeni Quds idi.

Beləliklə, daha hazırlıqlı və beynəlxalq (Qərb) dəstəyi olan yəhudilər dərhal yeni dövlət və güclü orduya sahib oldular. Çünki bunun üçün baza daha əvvəldən yaradılmışdı. Bu səbəbdən də Peresin dediyi kimi, 1948-ci ildə yəhudü dövləti yarandı. 5 iyun 1967-ci ildə başlayan və "Altı günlük savaş" adlanan



mək üçün IT inkişaf etdirməli oludur. İsrailin IT sektoru orduya işleyirdi. Çünkü düşmən əhatəsində tək idik.

yəhudilərin əlinə keçməsin deye əreblərdən satın alır. Çünkü ilk dəfə hemin dövrde Fələstine gələn yəhudilər əreblərdən bu

erəblərin etirazlarının artmasından narahat olaraq Fələstine yəhudü köçünün qarşısını almaq üçün bölgəyə hərbi



Razi Nurullayev

AXCP

sədri Əli Kərimlinin "Qaynar Qazan" projesində sabiq müavini, Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin rəhbəri Razi Nurullayev barəsində səsləndirdiyi fikirlər əks düşərgədə ciddi etirazla qarşılanıb. AXCP sədrinin əsas nərazılıq yaranan fikirləri bunlardır: "Razi məsələsi gündəmə necə çıxıb? Mən bu adam haqqında birinci dəfədir ki, danışram. Özü bu barədə necə açıqlama verib? Nə baş verib? Onu partiyadan necə uzaqlaşdırılmış? Çağırışım, sübutlarımı təqdim etmişəm, qərarını da vermişəm".

Ə.Kərimli R.Nurullayevi bir müddət əvvəl Müsavatdan çıxarılan Qubad İbadoğlu ilə müqayisə edənlər öz etirazını bildirib.

AXCP adına ve möhürüne iddiasını irəli süren R.Nurullayevdən qurultaya bağlı son durum və Ə.Kərimlinin onun barəsində dediyi fikirlərə cavab alırdı.

Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sədri yaxın günlərdə qurultay gününü elan edəcəklərini söylədi: "Hazırda hazırlıqlarımız sürətə gedir. 12 şöbədə konfranslarımız yekunlaşmışdır.

Bu həftə isə 7-8 rayonda konfrans keçirəcəyik. Demək olar ki, bu ay ərzində konfranslarımızın böyük əksəriyyətini yekunlaşdırmaq niyyətindəyik. Hüququ cəhətdən imkanımız olacaq ki, qurultayımızı təyin edə bilək. Yəqin ki, sentyabrın sonu-otkəyabın əvvəli qurultayımızın zamanı məlum olacaq. Konfranslarımız zamanı maneələrə rast gəlirik. Ağstafada konfrans keçirməyə imkan vermədilər. Məcburiyyət qarşısında qalıb, başqa rayonda keçirdik. Mətbuata bu barədə xəbər verdik. Ağcabədidə bu

"Əli Kərimlinin adı siyasi səhnədən silinəcək"

Razi Nurullayev AXCP sədrinin onun haqqında dediklərinə sərt cavab verdi; cəbhəçilərin söyüslərinə görə əks düşərgə kampaniyaya başlayıb

hal yaşadı. Konfransımızı dağıtdılar. Bir neçə rayonda da bu problemlər yaradıldı. Kiminse evində, heyətində tədbirimizi keçirməyə məcbur olurraq".

R.Nurullayev 50-dən çox rayonda yaradılan şöbələrlə qurultaya gedəcəklərini açıqladı: "Yəqin ki, bu rəqəm 50-yə yaxın olacaq. Bəlkə də daha çox oldu. Bundan sonra qurultay baş tutmuş sayılaçaq. Azərbaycanın bütün rayonları ilə temaslar qurulub. Həzırlıqlar gedir. Sadəcə, seçki cəhətdən vaxtimız mehduddur. Bir de maneələr yaradılır. Bu da öz təsirini göstərir. Problemlər olmasa, artıq 30-dan çox rayonda konfransımız keçirilmiş olardı. Şəraitsizlik bizi sıxır. Rayonlarda çox ciddi, qəddarcasına davranışların şahidi olurraq".

R.Nurullayev hər gün AXCP-dən qopmaların olduğunu və güclərinin artdığını da qeyd etdi: "Daha üç genç istəfa verdi. Mediaya bu barədə məlumat verəcəyik. Yaxın günlərdə də onlara gənc biz tərəfə keçəcək. Ciddi işlərimiz gedir. İndidən açıqlamaq istəmirəm. Yəqin ki, yaxın günlərdə her kəs şahidi olacaq. Məqsədimiz aydındır. AXCP adını qaytarmaq, partiyani Əli Kərimli və onun dəstəsindən azad etməkdir. Bu, əsas hədəfimizdir. Bunu əldə etmek üçün var gücümüzə çalışacaq. Əminəm ki, biz bunu bacaracaq. Əli Kərimlinin 27 sentyabrdə keçirəcəyi qurultayı hüquqi cəhətdən baş tutmuş hesab etməyəcəyik. Çünkü indiye qədər keçirdikləri konfransların əksəriyyəti qanunsuz şəkildə olub, protokollar da qeyri-qanuni

yollarla hazırlanıb. Bütün saxtakarlıqları onlar ediblər. Elə olub ki, çayxanada oturub, etrafdaçıları çağırıb, şəkil çəkdirərək öyünlərlər. Bu baxımdan narahat deyilik. AXCP Əli Kərimlidən azad olunacaq. Əli Kərimli adlı siyasetçi Azərbaycan səhnəsində silinəcək. O adam söyü zavodunun direktorudur. Onlar söyüsdən, təhqirdən, insanların arvad-uşağına söyüş söyən insanlardır. Başladığımız bir kampaniya var. Onların söyüsləri ilə bağlı. İctimaiyyətdən dəstək də almışdır. Eyni zamanda onların söyü və təhqirlərinə dəstək verən tanınmış siyasetçilər var. Onların da maskalarını circağıq. Aləmde rüsvay olunaqlar. Bilecəklər ki, insanların arvad-uşağına, anasına, bacısına söymeyin bədəli nə olur. Cəmiyyət de bilecək ki,

□ Cavanşir ABBASLİ

"Həq vaxt deputat olmayıacığımı söz vermişəm"

Bəhram Bağırzadə: "Müxtəlif adlar ala bilərəm, amma özümü başqalarından üstün tutmamışam"

Sentyabrın 14-də ölkə başçısı bir neçə mədəniyyət xadimini fəxri adlar verdi. Onların arasında "Bəklili oğlanlar" (KVN) komandasının məşhur üzvləri Bəhram Bağırzadə və Cabir İmanov da var.

Rejissor, şoumen, yazıçı, rəssam olan Bəhram Bağırzadə "Yeni Müsavat" a müsbətib verib. Maraqlı müsahibəni təqdim edirdik:

- **Bəhram bəy, öncə sizi əməkdar artist adı almağınız münasibətlə təbrik edirik.**

- Biz bu adı almadıq, qazandıq (gülür). "Bakılı oğlanlar" dan 4 il önce Tahir İmanov, rəhmətlik Elçin Həmidov əməkdar artist adını qazanmışdılar. Murad Dadaşov keçən il, bu il isə mənimlə Cabir İmanov bu adı layiq görüldü.

Mən bir şeyi dəqiq bilirəm ki, Allah insanların heç bir zəhmetini, eməyini yerde qoymur. Mən də maşallah, 90-ci illərdən bu günədək, 25

sələn, çoban, mühəndis, fəhlə və s. üstün tutmamışam. Bütün peşələrdən olan insanlara böyük hörmətim var və onların zəhmətləri qarşısında baş eyırom.

- **Hazırkı KVН-in fəaliyyəti sizi qane edirmi?**

- Edir. Hazırkı KVН üzvləri Moskvada, Sankt-Peterburqda iştirak edirlər. Deyim ki, çox savadlı, intellektli uşaqlardır. Mənçə, onlar nəsə əldə edə biləcəklər. Əger lazımlı gələrsə biz də köməkliyimizi edəcəyik.

Amma fikrimcə, bizim köməyimizə heç bir ehtiyac yoxdur, çünki onlar artıq bu yolda "bişmiş" güclü komandanadırlar. Sadəcə, zaman, vaxt lazımdır ki, onların qələbələrinin şahidi olaq.

- **Qarşidan parlament seçkiləri galır, deputatlığa namizədliginizni vermək istərdinizmi?**

- Bir vətəndaş kimi seçkilərə gedib səs verəcəm. O ki qaldı mənim deputatlığa namizədliyim, bu heç vaxt olmayaq, çünki rehmetlik atama söz vermişəm ki, qətiyyən siyasetə qarışmayacam. Hər bir insan vətəni üçün əsgər olmalı, öz sahəsində var gücü ilə çalışmalıdır. Mən də öz sahəmde Allah özümüz verdiyi qədər çalışacam.

- **Son zamanlar "Azdragama" da xoşagəlməz olaylar yaşınır. Əməkdar artist kim buna münasibətiniz?**

- Bu barədə elə də məlumat yoxdur. Ümumiyyətlə, mən yalnız öz sənətimlə məşğulam. Nə qalmaqallarla maraqlanıram, nə başqaları kimi çayxanalara gedib nərd, kart oynayıram. Bir sözə, öz işimlə məşğulam.

- **Bakı Şəhər İcra Həkimiyətinin başçısı Hacıbalıbova ünvanı?**



Behram Bağırzadə

lanmış "Merə məktublar" kitabınızı dərc etdirdiniz. Qarşı tərəfdən reaksiya geldimi?

- Bilmirəm. Xəbərim yoxdur ki, mənim o kitabımı oxuyub ya yox... Hələ ki hər hansı bir reaksiya olduğunu görməmişəm.

- **Pəytaxt Bakının son görkəmini bəyanırsınız?**

- Bəzi məqamlarda bəli, bəyənirəm. Lakin memarlıqdan bir az anlayışım olduğu üçün müəyyən şəyler var ki, hələ də xoşuma gəlmir.

- **Mütalıə edirsınız? Sevdiyiniz gənc yazarlar var mı?**

- Əlbette. Gənclərdən Elçin Səfərlinin, Qaraqan, Natəvan Osmanlinin, Anar müəllimin və Natiq Rəsulzadənin kitablarını oxuyuram. Deyim ki, Anar müəllimin

əsasən 70-ci illərdə yazdığı əsərləri daha çox sevirem və onları dəfələrlə oxumaqdan yorulmuram. Xüsusən də xaricə istirahətə gedəndə Anar müəllimin və Çingiz Abdullayevin kitabları mənim çəmədanımda yer alır.

Xaricdə rusdilli insanlara həmin kitabları hədiyyə edib poeziyamızı, mədəniyyəti təbliğ edirəm.

- **Pərəstişkarlarınıza nə demək istərdiniz?**

- Qarşidan gələn Qurban bayramı münasibətlə dünya müsəlmanlarını, o cümlədən xalqımı təbrik edirəm, Allah milletimizi qorusun, edilən dualar qəbul olunsun. Bütün dünyada sülh olsun ki, biz də rahat yaşayaq, problemlərlə üzleşmeyək.

□ Xalidə GƏRAY

Heç birimizə sərənət deyil ki, yeni dərs ilinin başlanmasında Bakı tixacın əşirinə çevrilir. Səhər, günorta, axşam... bir sözə, sutkanın bütün saatlarında siz Bakı tixacının "qonağı" olmağa məcbursuz. Və hər sürütün, piyadani narahat edən sual: doğrudan bu problemdən çıxış yolu yoxdur? Bəs dünyanın qosqo paytaxtları - hansında ki, maşınların və əhalinin sayı bizi dəkindən qat-qat artıqdır - problemi necə çözürlər?

"Yeni Müsavat" dünyanın böyük paytaxtlarında tixac probleminin necə həll olunması ilə bağlı araşdırma aparır. Ortaya ilginc çıxış yolları çıxır. Necə deyərlər, Dövlət Yol Polisinin nəzərində!

London təcrübəsi - pullu yollar, videokamera və...

Başlayaqla Londondan. Əslində Londonun taksi sürücüləri xam müştəriləri saatlarında davam edən tixac hekayeleri ilə qorxutmağı sevirlər. Əslindəse bələt hekayeler 20 il əvvəl daha populyar idi. Migrant dalğası, gərginmiş yollar, dar küçələr... 1980-ci illərə qədər bu problemlərlə müyyəyen qədər mübarizə aparmaq olurdu. 1985-ci ildə isə Margaret Thatcher Londonda şəhər özünü idarəetmə sistemini ləğy etdi. Mer "toy generalı"na çevrildi, meqapolisin 33 rayonu isə müstəqil heyat tərəfindən yaşamağa başladı. Şəhər infrastrukturunun mərkəzləşdirilməsinin inkişafı ilə heç kim məşğul olmadı, nəticədə isə London yüksəlişə keçdi.

1997-ci ildə leyborist Toni Bleyrin baş nazır postuna gəlindişindən sonra isə şəhər özünü idarəetməsi barpa olundu. London assambleyası bərqərar oldu, şəhər merini seçməyə başladılar, problemləri isə mərkəzləşdirilmiş qaydada həll etmə yolu seçildi.

2000-ci ildə ultra proqressiv Ken Livingstone şəhər meri seçildi və dərhal şəhər nəqliyyatı problemi ilə məşğul olmağa başladı.

Görülən tədbirlərə diqqət: 2002-ci ildə Livingstone şəhərinin tarixi mərkəzlərinə - Sitiye, Vest Endə, Westminstere və Soxya girişini ödenişli etdi. Belə giriş her maşın sahibine 5 funta (*indiki 8 funt olub*) başa gəldi. Təbii ki, şəhər saat 7-dən axşam 18.30-a qədər olan vaxt üçün bu tarif keçərlidir. Yerde

alan saatlarda isə pulsuz giriş etmək mümkün idi.

Maşınların axınına nəzarət etmək üçün Livingston Londonun 21 km-lük mərkəzi hissəsinə videokameralar yerləşdirib. Bu kameralar sözügedən ödenişli ərazilərdən keçən maşınları müəyyənləşdirir. Həmin əraziləndən keçən sürücü isə elə həmin gün saat 22.00-a qədər ödenişli həyata keçirməlidir. Ya bankda, ya aparatlar yerləşdirilən adı mağazada, ya da internet vasitəsilə. Ödeniş ilk gün olanda 5 funt ödəmək lazımlı gəlirdi, gecikmə olanda bu məbləğ 10 dəfə artaraq, 50 funta çatdırı.

Ödenişdən ancaq təxirəsalınmaz xidmətlərə aid avtomobilər, taksi və motosikillər azad olunur.

Bundan başqa, Londonda indi oyun qaydaları da sərtləşdirilib. Belə ki, yol qaydaları pozuntuları ilə bağlı böyük bir sistem mövcuddur. Bütün yol xətalari 5 qrupa bölündür. Ən yüksək pozuntunun cəriməsi 200 funtdan başlanır, 5 min funta qədər davam edir. Təbii ki, bal cəriməsinə de unutmayaq. Üç il ərzində 12 bal yığın sürücü 6 ay maşın süre bilmez.

Livingston park yerləri barədə de unutmayıb. Londonda parkinqin 1 saatı 4 funt məbləğindədir. Dalbadıl 2 saatdan artıq parkinq yerində maşın saxlamaq qadağandır. Əks halda, yenidən cərimə və evakuasiya gündəmə gələ bilər.

London meriyyəsi həmçinin maşın sahiblərinə "Car Sharing" adlı bir metod da təklif ediblər. Bu metoda əsasən, eyni əraziləde yaşayan məmurlar iş yerinə eyni maşınla gəlməklə tixac problemini həll edə bilər. Amma londonlular bu təklifi o qədər də isti yanaşmayıb. Çünkü yad adamlı eyni maşında işə getmək heç də həmi üçün xoş sayılır.

Tixacdan bax belə xilas olmaq olar

Dünyanın ən böyük 4 şəhərinin bu bələdan çıxış yolları



Sinqapur problemi Kökündən çözüb - maşın almaq olmaz!

Keçək Sinqapur təcrübəsinə. 1990-ci ildən etibarən burada da olduqca sadə çıxış yoldan istifadə olunur. Nə qədər az maşın, o qədər az tixac. Ona görə de hakimiyyət maşın satışını nəzarət altına alıb. Maşın sahibi olmaq istəyənlər 10 illik maşın idarə etmə lisəniyi əldə etməlidilər. Bunun üçün hökumətin keçirdiyi aylıq auksonda iştirak etmək lazımdır. Xüsusi saytlarda keçirilən auksonda isə on min icazədən birini almaq üçün aktiv olmaq lazmıdır. Lotonun qiyməti 15-20 min dollara yaxındır. Bütün hallarda bu, auksondur - bəxtiniz getirməyə də bilər.

Hökumətin bu sərt qadağasına qarşı çıxmək istəyənləri isə yarım illik türmə həyatı gözləyir. Olduqca baha başa gələn avtomobili sürmək isə Sinqapurda az qala zövqdür. Çünkü

tixacdan əsər-əlamət olmur.

Necə deyərlər, Sinqapur həkimiyəti sadə adamları maşın sahibi olmaq haqqından məhrum edib. Bunun əvəzində isə sinqapurlulara menzil başına tez və tixacsız çatmaq imkanı verib. Sinqapurdə 25 min taksi var. Və taksi ilə səfər etmek 10 dollarдан baha başa gəlmir. Özəl taksi firmalarında vahid tarif paketi var.

Maraqlıdır ki, Sinqapurdə hazırlıda 1000 nəfərə 180 maşın düşür ki, bu da digər şəhərlərə müqayisədə olduqca kiçik rəqəmdir. Onlar tixacsızlığın çərəsini belə tapıblar.

Nyu-York Londonun yolu ilə gedir

Keçək Nyu-Yorka. Burda isə sabiq şəhər rəhbəri Rudolf Culiiani tixacdan çıxış yolunu tapıb. 1993-cü ildə sözügedən vəzifəyə gelən mer olduqca sərt çıxış yolları düşünüb. Məşhərdə taksi və avtobusların sayını iki dəfə artırıb, onların

grafikinə ciddi nəzarət edən qurum yaradıb. Bundan başqa, ictimai nəqliyyatın olduqca effektli olması ilə bağlı təbligat kampaniyası aparıb. Nəticədə isə şəhər sakinlərini ictimai nəqliyyatın effektli olmasına inandıra bilib. Hətta indi şəhərdə zarafat edirlər ki, tixaci yaranan əsas faktor çoxsaylı taksi-lərdir.

2004-cü ildə Culianini əvəz eden Maykl Blumberq də 2007-ci ildən etibarən Manxetənə girişi ödenişli edib. Minik maşınları üçün 8 dollar, yük maşınları üçünse 21 dollar.

Amma bu ödenişli giriş sistemi şəhər sakinlərinin 61 faizi tərefindən narazılıqla qarışınır. Bununla belə, paralel var: londonlular da əvvəl bəzət etiraz edirdilər, sonra razılaşdırıldılar.

Tixac və yapon texnologiyasının gücü

Və ən sonda Tokio. Tixac problemini həll etmək istəyən yaponlar texnologiyasının ən son nailiyyətlərindən də istifadə ediblər. Sinqapurdə olduğu kimi, Tokioda da nəqliyyatın idarəetmə sistemi bütünlükə avtomatlaşdırılır. Şəhər sensor və kameralarla doludur. Bu informasiyalar təkərər yol polisləri üçün deyil. Eyni zamanda sırvı sürücülər də bundan istifadə edə bilərlər. Amma Tokioda sürücüləri daha çox qorxudan cərimələrin çoxluğudur. Şəhərdə özəl kampaniyaların danan müftəşilər pozuntulara nəzarət edir. Tutaq ki, maşını səhv parkinq etdiniz. Dərhal

maşının üstüne qəbz yapışdırılacaq. İkinci kvitansiyadan səhəbə gedə bilməz. Səhv parkinq maşın yiyəsinə 250 dollar a başa gelir. Tokioda hətta velosipedçiləri de cəzalandırırlar.

Tixac nəticəsində milyonlar itirən şəhərlər

Bu arada... Ekspertlər deyir ki, tixacdə iqtisadiyyata dəyər tam ziyan hələlik bilinir. Amma bunu müxtəlif qurumlar hesablaya bilər. Burada benzин sərfiyatı ilə yanaşı, avtomobilin ehtiyat hissələrinin dağılıması, zaman itkisi, insan səhhətə dəyən ziyan və sair var. Bir sıra ölkələrdə əsən əvət çatmaq üçün normalar mövcuddur. Yeni tixacın tekce vətəndaş yox, dövlət üçün də iqtisadi zərəri var.

Azərbaycan paytaxtından fərqli olaraq artıq tixac yaranan əksər şəhərlər üzrə bu problem vurduğu zərər hesablanır. Məsələn, iqtisadi araşdırmaara görə, Britaniya paytaxtı London il ərzində tixaclar nəticəsində təxminən 8,5 miliard dollar itirir. 2030-cu ildə zərərin həcmi 14,5 miliard dollara yüksələcək. Ümumilikdə isə hazırda ölkə üzrə tixacların vurduğu zərər 20,5 miliard dollar qiymətləndirilir. ABŞ-da bu göstərici 93 miliard dollara bərabərdir. Hesabatda həmçinin ABŞ-da il ərzində tixaclara görə vətəndaşlara dəyər zərərin miqdarı da göstərilir. Belə ki, 2014-cü ildə tixaclar nəticəsində ABŞ vətəndaşlarına dəyən zərərin pulla miqdarı 1,2 miliard dollardır. Tixacdə yanaq səfəri isə 10,5 milyon litr həcmindədir. Növbəti 10 il üçün rəqəmlərin daha da artacağı proqnozlaşdırılır.

□ Sevinc TELMANQIZI

İsveçə qacqın axını pik həddə

Miqrasiya idarəesində yer yoxdur, gələnlər çadırlara yerləşdirilib

Avrupa qacqın axımı davam etdiyə ortaya yeni təfərruatlar çıxır. İsveçdəki soydaşlarımızın verdiyi məlumatə görə, xüsusun yaxın Şərqi ölkələrindən axım edən miqrantlara on isti münasibət göstərən ölkələrdən olan Miqrasiya idarəesində yer tapılmayıb. Bu səhəbdən də onlar idarəenin qarşısında çadır qurub yaşayırlar. Yerli əhalinin miqrantlara münasibəti isə olduqca istidir. Belə ki, isveçlilər qacqınlar yardım məqsədilə paltar və yemək paylayırlar. Axında daha çox İraqdan və Suriyadan gələnlər üstünlük təşkil edir.

"Yeni Müsavat" xatırladır ki, İsveç hökuməti suriyalı mültecilərə qarşı Dublin Konvensiyasına uyğun hərəkət edəcəyiini bildirib. Isveç miqrasiya naziri Morgan Johanson mövzu ilə eləqədar olaraq Isveç rəsmi xəber agentliyi TT-ye verdiyi açıqlamasında qeyd edib ki, Dublin Konvensiyasının tətbiqinə davam ediləcək, ancaq İsveç hökuməti müqavilədə

uzunmüddətli dəyişiklik ediləməsi müzakirə etmək istəyir. Mültecilərin Avropa İttifaqına üzv olan bütün ölkələrə bərabər şəkildə dağılmışının vacib olduğunu vurğulayan Johnson Isveç və Almaniyadan ən çox siğınacaq axtaran şəxsləri qəbul edən ölkələr olduğunu və bu vəziyyətin digər ittifaq ölkələri tərefindən tarazlanmasıının vacib olduğunu ifadə etdir. Avropa İttifaqında suriyalı mültecilərin ən çox siğınacaq axtardığı ikinci ölkə olan Isveç döyüş bitənə qədər mültecilərin ölkəsində qala bilecəyini bildirib.

İsveçə müraciət edən qacqınların sayı isə müxtəlif mənbələrə görə bir-birindən fərqlənir. Mənbələrdən birində qeyd olunub ki, avqust ayında 9,5 milyonluq Isveçə daxil olmuş qacqınların sayı rekord dərəcəyə çatıb. Ümumilikdə Isveçə bu müddət ərzində 11 743 qacqın daxil olub. Ötən iyun və iyul



aylarında müvafiq göstəricilər 6 619 və 8 066 nəfər təşkil edib. Bu barədə məlumat ölkənin Miqrasiya idarəesi tərefindən verilib.

Mütəxəssislərin fikrincə, bu cür miqrant axını yalnız Bosniya mühərabəsi (1992-1993-cü illər) zamanı qeydə alınıb. O dövrə bir ay ərzində ölkədə 14 min qacqın daxil olmuşdu.

İsveç bu il 90 minə yaxın qacqın qəbul edəcək. Bu barədə Isveçin İmmiqrantlar idarəesinin müdürü Anders Danielsson qurumun internet saytında yay-

lığı açıqlamasında məlumat verib. O, cari ilin sonuna kimi ölkəyə 90 min siğınacaq axtaran şəxsin gələcəyini və bununla bağlı hökumətdən 5 illik müddətində 18 miliard kron (2 miliard avro) əlavə bəndə tələb etdi. Danielsson qacqınların coxunun suriyalı olduğunu bildirib.

Məhz həmin mənbədə isə qeyd olunub ki, bu ilin ilk 7 ayında Isveçdə siğınacaq axtaranların sayı 74 min olub. İdarənin hesabatına görə, keçən il ölkəyə 81 min 300 qacqın gəlib.

□ SEVİNC

Qurban kəsmənin qaydaları

Müqəddəs bayramla bağlı 4 gün iş olmayacaq...



İslam aləmində ən müqəddəs bayrlardan sayılan Qurban bayramın'a 8 gün qaldı. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhicce ayının 10-cu günündən başlayan bayram bu il sentyabrın 24-25-nə təsadüf edir.

Qurban bayramı sentyabr 24-ü ve 25-ne təsadüf etdiyindən növbəti iki gün (26-27 sentyabr) isə şənbə və bazara təsadüf elediyindən 4 gün qeyri-ış günü hesab edilecek.

Qurban bayramı ən qədim bayrlardandır. Dini qurban kəsmə mərasimi İsləmdən də əvvəl mövcud olub, lakin o vaxtlar bu, günahdan təmizləmek, "qəzəblənmis Allahın könünlü almaq" və s. niyyəti gündür. Hicrətin (Məhəmməd Peyğəmberin (s) Məkkədən Mədinə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İsləm aləmində başqa məqsədləri və səbəbləri yaradı.

Qurban bayramının əsas mahiyyəti - Allah yolunda kəsilmiş qurbanlı heyvanın ətinin imkansız bəndələrlə bölüşmək, onları sevindirməkdir. Bayra-

min məhvəri xeyrxaqliq, paklıq, inam və sevgidir. Qurbanlıq kimi seçilen heyvan qoç, iribuyuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artdımda diş heyvanların müstətəsə rolü olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtlidir. Əzələlərdən hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsməsi məsləhət deyil.

Qurbanı kəsən şəxs heyvana əziyyət verməməli, biçağı

Kisiłər!!! Axırıcı şans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, nə de xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zeiflik, meyilin və ereksiyanın azalması tam impontensiyədək (yaşdan və səbəbdən asılı olmayıraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayıraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vezin böyüüməsi və ya kiçilmesi
- * Prostat adenomasi (vəzida düyünlərin əmələ gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçilmesi
- * Qasıq-xayalıqla sizilti, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilmesi
- * Cinsi üzvün düyünlə birdən əyilməsi (Peyroni xəstələr)
- * Oğlan uşaqlarında cinsiyət üzvlərinin inkısaflılığı
- * Uşaqlarda gecə vaxtı yerine sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sizanaqlar
- * Yuxuda ikən və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- * Onurğa sütununun yırtığı, quluncların dərmənsiz müalicəsi

Hekim qəbulu və həkimə zəng etmek saat 11.00-dan sonra Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.

ib çənələrinin altından, dəvə isə ayaq üstə sol ön ayağı bağlanaraq köksünün üzərindən kəsilir. Heyvanın boğazının iki tərəfindəki şah damarları, yem və yemek borusu kəsilməli və qanı axıdılmalıdır.

Kəsilmiş qurbanın bir hissəsi kasıblara paylanır. Hamiya bərabər pay verilməlidir və bu zaman qurban kəsənin özü də bərabər pay götürüre bilər.

Qurban ibadətinin üç növü var. Onlar udhiyyə qurbanı (*yeni qurban bayramında kəsilen qurban*), nəzir və ya adaq qurbanı, əqiqə qurbanı və heç qurbanlarıdır. Qurban kəsməyin hökmüün nə olmasından asılı olmayaq, qurban hikməti, məqsədi və hökmü sebəbi ilə İsləmdə mühüm bir ibadətdir. Qurban kəsmeyərək əvəzi olan vəsaiti kasıblara paylaşın, qurban kəsmiş sayılım. Onlar, sadəcə, yoxsun və imkansızlara yardım, ya da gərkli hesab edilən işə görə yardımına köməyin savabını qazanılarlar.

□ Günel MANAFLİ

Göygöldə nişanlı qız intihar etdi

Göygöl rayonunda intihar hadisi baş verib. Hadiso rəyonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini, 1993-cü il təvəllüdü Xəyalə Mirzəyevə yaşıda evdə özünü asaraq öldürüb. X.Mirzəyevannı nişanlı olduğu bildirilir.

Dayı və bacısı qızı qəzada öldü

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hədəsi baş verib. Lent.az-in məlumatına görə, Yasamal rayonu ərazisində, Abdullah Salamzadə küçəsində "Mercedes" markalı avtomobil 1972-ci il təvəllüdü Tağıyeva Sədəqə Fehruz qızını və 1967-ci ilə anadan olmuş Babayev Hikmət Ağababa oğlunu vurub. Nəticədə hər iki şəxsləri xəsarətdən vəfat edib.

Qeyd edək ki, qəzada dünyasını dəyişənlər dayı və bacısı qızı olub.

Cinayətkar qrup ələ keçdi

Bakıda soyğunçuluq etmiş şəxslər tutulub. Lent.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadon xəbər verir ki, sentyabrın 14-də saat 01 radolardında 20 Yanvar küçəsində Bərdə rayon sakini 1977-ci il təvəllüdü Sənən Məmmədovu döyərək 300 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər müəyyən edilib.

Nesimi RPI 19-cu PB, PPXB və ÇPA əməkdaşlarının birgə keçirdikləri emalıyyat-axtarış tədbirləri nəticəsində Samaxı rayon sakini, 1990-ci il təvəllüdü Asdan Nəriman oğlu Kərimov, Sabirabad rayon sakini 1993-cü il təvəllüdü Şəhən Rahib oğlu Muradov, 2000-ci il təvəllüdü Ağsu rayon sakini Tacir Şəhən oğlu Rəhimov və Bakı şəhər sakini Rəqsanə Elşən qızı Quliyeva müəyyən olunaraq tutulub.

Faktla bağlı CM-in 180-ci maddəsi ilə C1 başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Elan

Qəbələ rayonu Vəndam kəndində parket fabriki bütün avadanlıqları ilə birləşdə, çox ucuz qiymətə (15000 AZN) təcili satılır.

Tel: 070 335 90 15

Babasıl xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almaniyadan məşhur "Karl Etorts" firmasının aparati ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gəzələmdən - lateks həlqə qoyulması.

SƏLİMOV FƏRMAN

Tel: (055) 776-70-34

Elan

Buzovna dairəsində, Daxili Qoşunların yanında 7 sot torpaq satılır. Sotu 7500 AZN.

Əlaqə telefonu: (050) 343-59-72



Biz niyə beləyik?

Azərbaycanlılar ictimai nəqliyyatda və əmlaka qarşı niyə qəddardır? **Dəyanət Rzayev:** "Bu cür əməllər edənlərin 90 faizi psixopatdır..."

Bir neçə gün önce sərnişinlərin istifadəsinə verilən Bakı-Xirdalan-Sumqayıt sürət qatarının şüəsi elə ilk gündən sindirildi. Aparılan araşdırma zamanı şüəni sindiran şəxs müəyyən edilərək tutuldu. Onun kimliyi açıqlanır.

Qeyd edək ki, bu kimi hadisələr Azərbaycanda tez-tez baş verir. İctimai nəqliyyatda dəfələrlə bunun şahidi olmuşdur. Avtobusun oturacaqlarının sıniq-salxaq, çirkli olmasına, insanların tərəfindən avtobusun pəncərələrinə saqqız yapışdırılmasının, yaxud su qabalarını avtobusa atıb gedənlərin şahidi olmuşdur.

İnsanların bir qismi avtobuslardakı natəmizlikdən gileyənlər. Ancaq görünür odur ki, yenice istifadəyə verilən avtobusları, qatarları da batırmağa, zibilləməyə meyllidirlər. Avropanın ölkələrinin heç birində sərnişinlər ictimai nəqliyyat vəsiti tərəfindən dağıtmır, zibilləmir. Azərbaycanda ise insanlar nədənsə yeni olan hər şeyi dağıtmaga və cırkləndirməyə çalışırlar. Təbii ki, bunu bütün şəxslərə aid etmək olmaz. Maraqlıdır, bunun sebəbi nədir?

Psiyoloq Dəyanət Rzayev insanların psixopatlaşma getdiyini bildirdi: "Bəzən görürük ki, kimsə içinde olduğu avtobusu və ya qatarın oturacaqlarını cirr və ya harasa zərər verir. Amma bunu görən heç kim dillənmir. Çünkü qorxur. Əvvəller olmayı, mən də dilləndəm. Amma indi nəyimə gərəkdir, dilənəcəksən, biçağı çıxırbə sənə vuracaq. Bu cür əməllər edənlərin 90 faizi psixopatdır. Millətin özündə də sanki psixopatlaşma gedir. Psixopat o insandır ki, nə özü yaşayır, nə də başqasını yaşamağa qoyur. Ona görə də gərək ictimai qınaq olun. Amma bəzən ictimai qınaq da yetmir. Bir dəfə sürətlə sürətən avtobusun sürücüsüne dedim ki, asta sür və məcbur etdim ki, saxlaşın düşüm. Çünkü həyatımı görə qorxdum. Yaşlı bir qadın isə sürücüyə deyir "ay bala, fikir vermə buna, başı xarabı, sür". Əslində o avtobusda o sürütə yalnız mənim yox, hamının həyatı təhlükə altında id. Amma göründüyü kimi, çoxları dərək etmir. Buradan da göründüyü kimi, camaatda psixopatlaşma gedir. Hər avtobusa, qatarara polis qoyula bilər ki. Ona görə də men bu tip insanların tərbiye olunmasında hansısa çıxış yolu hələ ki görmürəm. Mənə elə gəlir ki, insanların avtobuslarda, qatarlarda, ictimai yerlərdə özərini normal apara bilənləri üçün 30, 40, 50 il lazımdır. Televiziylarda bununla bağlı roliklər göstərilənlərdir. Düşünmürəm ki, yaxın zamanlarda bu problem öz həllini tapa bilsin".

□ Günel MANAFLİ

Ağsu İcra Hakimiyyəti fəhlələrin pulunu vermir

Fəhlələr "on gündür işləmişik, pulumuzu ala bilmirik", - deyir, qarşı tərəf də zəhmət haqqının ödəniləcəyini vəd edir...

Ağsu-Kürdəmir yolu təmir işləri görən fəhlələrin pulları verilmir. Narazi fəhlələr musavat.com-a bildirilərlər ki, yol kənarında aparılan abadlıq işləri çərçivəsində on güñ çalışıllar da, zəhmət haqlarını ala bilmirlər. "Yol kənarına setka vururuq, buradan dövlət başçısının keçəcəyini deyirlər. Qısa müddədə, keyfiyyətə işi gördük, amma indi Ağsu İcra Hakimiyyəti pulumuzu vermir. İşə mesul şəxs Mireli Qurbanov deyir ki, pul yoxdur, gedin kime kimi isteyirsiniz, şikayət edin. Təxminən otuz nəfərik".

Şikayətçilərən Asef Əliyevin sözlerinə görə, on güñ ərzində gördükleri işin müqəbilində onlara pul vermək istəmir. İlkin Məmmədli isə bildirir ki, bir həftədir ki, icra hakimiyyətində onları get-gələ salırlar. "Biz narazılıq, belə olsa, dövlət başçısına da yazacaqı", - deyə şikayətçilər qeyd edirlər. Şikayətçilərən Orxan Ataxanlı və Mirsəfər Mirkədirov da qeyd edir ki, onları icra hakimiyyətinin mühəndisi Mireli Qurbanov incidir və pulları vermək istəmir. "Qaradaşlı kəndinin yol kənarında on güñ ərzində hazırlayıb təhvil vermişik. Əvvəl demisidilər ki, iş bən kimi pulumuzu verəcəklər, indi deyirlər ki, pul yoxdur, vəssalam".

Rayon icra hakimiyyətinin mühəndisi Mireli Qurbanov isə məsələ ilə bağlı bildirib ki, tezliklə fəhlələrin pulu veriləcək: "Onlar mövsümü işçilərdir. Üç gün işleyiblər, bizim işimiz isə bitməyib. Gərək pul hesabə otursun ki, biz də onlara verək. Allah qoysa, onların pulu sentyabrın 21-22-də veriləcək. Onlar yolun qırığına setka vurublar, pullarını da alacaqlar. İki hələ təhvil götürməmişik. Artıq onlarla görüşmüşük".

□ RÖYA

Sentyabrin 15-dən Tarif Şurası tərəfindən təsdiq edilmiş 25 təsireddi maddə üzrə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) 1057 dərman vasitəsinin yeni qiymətləri qüvvəyə mindi. Yeni qiymətlər əvvəlkilər-dən ucuz olmalı idi.

Bəs apteklər Tarif Şurasının bu qərarına necə əməl edirlər?

"Yeni Müsavat" qəzeti-nin əməkdaşı Bakıda yerləşən bir neçə aptekə üz tutub. Artıq apteklər dərman vasitələrinin yeni qiymətlərlə satışına başlayıblar.

Apteklərdə qiymətləri endirilən dərman vasitələrinin çox az bir qismində rast gəldik. Əczaçılar bunun səbəbini belə izah etdilər ki, dərman vasitələri onlara hissə-hissə verilir. Bu baxımdan bütün qiyməti endirilən dərman vasitələrini bir aptekdə tapmaq mümkün deyil. Əczaçı Qafar Kazimov bildirdi ki, hələ ki insanlar daha çox tələbatlı olan dərman vasitələrinin yeni qiymətlə satışına başlayıblar:

"Bunlar da əsasən antibiotiklərdir. Qiyməti endirilən dərmanları gətirdikcə onları yeni qiymətə satacaq. Hazırda isə əlimizdə

olan dərmanları yeni qiymətə satırıq. Hər birinin ayrıca siyahısı tutulub və üzərinə yeni qiymətləri yazılıb. Səhiyyə Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi də monitoring keçirdi. Heç bir nöqsan aşkarlanmadı".

Baş çəkdiyimiz apteklərdə demək olar ki, yeni qiymətlər tətbiq olunub. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, əksər apteklərde qiyməti endirilən dərmanların çox az qismində rast gəldik. Bunun səbəbini əczaçı Leyla xanım bu cür izah etdi:

"Siyahiya uyğun olaraq, 1057 adda dərman vasitəsinin qiymətinin endirilməsi nəzərdə tutulub. Təbii ki, biz 1057 dərmanı birdən getirə bilmərik. Normalda bütün apteklərdə dərmanlar satılıb qurtardıqdan sonra yenisi və ya onu əvəz edənlər gətirilir. Bizdə də belədir. Aptekimizdə olan dərmanlar önce yığıldı

Dərmanların uguz qiymətə satışına başlandı

satışına başlandı

Apteklər yeni qaydalara necə əməl edir; əməkdaşımız bir neçə dərman satışı nöqtələrində olub



Əczaçı bildirdi ki, qiymətləri endirilən dərman vasitələrinin keyfiyyəti əvvəl olduğu kimi qalıb: "Bəzi-

di yoxlanıldı, daha sonra isə bize qaytarıldı. Siyahida adı olan dərmanları yeni qiymətlərlə satışa çıxardıq".

lər də hemin qiymətə dərman satacaqlar".

Apteklərdə olduğumuz zaman alıcılarla da səhəbet etdik. Onlar da qiymətlərin endirilməsini müsbət qarşıladılar. Lakin alıcılar bildirdilər ki, gündəlik tələbatları olan dərmanların qiymətlərinin endirilməsi daha yaxşı olardı. Əksər alıcılar ağırkəsicilərin endirilməsini isteyirlər.

Xatırladaq ki, ümumilikdə, elan olunmuş 25 təsireddi madde üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə hemin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb.

□ Əli RƏS

Məktəbləri zəlzələdə dağılan 300 oğuzlu şagird dərsə gedə bilmədi

Zəlzələdən sonra Oğuzda da vəziyyət nəzarətdədir. Amma rayonun kəndlərinin birində məktəb qəzali vəziyyətə düşüb. Şagirdlər dərsə gedə bilmir. Bəs uşaqlar təhsilini harada davam etdirəcək? Öləkənin şimal-qərb bölgəsində baş verən, Şəkidən sonra Oğuzda da ciddi fəsadlara səbəb olan zəlzələ bu rayonda təhsil müəssisələrinə daha çox ziyan vurub.

Zəlzələ ocağına yaxın rayonun Astraxanovka kəndində məktəb binası yeraltı təkanların gücündən ciddi şəkildə zədələnib. Padar kənd məktəbində 300 şagirdin təhsil aldığı təhsil ocağı isə tam qəzali vəziyyətə düşüb.

Bu məktəb kənddə yeganə təhsil ocağı olduğunu danışan sakinlər uşaqlarının təhsilini davam etdirmək üçün hara üz tutacaqlarından narahatdırılar.

Məktəbin mövcud vəziyyətində uşaqları bu binaya göndərməkdən imtina edən sakinlər uşaqların təhsildən yayınmaması üçün yaranmış mövcud vəziyyətlə bağlı aidiyyəti qurumların bu məsələyə dərhal müdaxiləsini isteyir.

"Mənim nəvəm də bu məktəbdə təhsil alır, özü də eləcidir. Məktəb zəlzələdən sonra bərabər vəziyyətə düşüb. Hazırda məktəb şəhid Arzu Əliyevin adını daşıyır. Bütün orqanlardan xahiş edirəm ki, problem tez bir zamanda aradan qaldırılsın" - deyə şikayətçi Rasim Rüstəmov ANS TV-yə bildirib.

Məktəb direktoru təbii fəlakət baş verəndən sonra təhsil müəssisəsinin mövcud vəziyyətinə rayon Fövqəladə Hallar Komissiyasının baxış keçirdiyini deyib.

"Qəti surətdə bize bildirilər ki, binaya girmək qadağandır. Nə texniki, nə də müəllim heyəti binaya gire bilməz. Odur ki, binaya heç kim girməyə qoymuruq.



Biz çıxılmaz vəziyyətdəyik. mədənidən müvəqqəti Dərsləri harada keçəcəyik - bilmirik" - deyə məktəb direktoru Əntiqə Tahirova

Rayon təhsil şöbəsinin müdürü bildirib ki, şəhidin adını daşıyan və bir əsrden çox yaşlı olan bu məktəbin mövcud vəziyyəti ilə bağlı burada təhsilin davam etdirilməsi FHN-in xüsusi komissiya-sının verdiyi rəye qədər mömkünsüz hesab olunub.

Şöbə müdürü yaxınlıqda digər təhsil müəssisəsi ol-

Naxçıvan sakinlərini kreditlərini ödəməyə məcbur edirlər?

Naxçıvanın Şərur rayonunda yerli polis kənd təsərrüfatı kredit təşkilatına borcu olan yerli sakinləri saxlayır və onlara güc tətbiq edərək bu təşkilata olan borclarını ödəməyə məcbur edir.

Adaların açıqlanmasından ehtiyat edən Şərur sakinləri "Turan" bildiriblər ki, sakinləri Şərur Rayon Polis Şöbəsinə çağırır və bir neçə gün idarənin zirzəmisində saxlayırlar.

Polis əməkdaşları onlardan kredit borclarını vaxtında əvvəl ödəməyi tələb edir. Baxmayaraq ki, borcun ödənmə müddəti hələ bitməyib. Onlar sakinləri mal-qaralarını satmağa, kreditləri bağlamağa məcbur edir.

Şərur sakinləri isə polisin bu addımını qanunsuz sayaraq bildiriblər ki, kreditlərlə bağlı mübahisələrə yalnız məhkəmədə və mülki qaydada baxılmalıdır. Lakin Naxçıvanda polisin əməllərində şikayət etmək mümkün deyil.

Şərur polisindən bu iddialara münasibət öyrənmək mümkün olmayıb.

Tibbi-sosial ekspert komissiyaları birləşdirilə bilər

Azərbaycanda fəaliyyət göstərən tibbi-sosial ekspert komissiyaları (TSEK) birləşdirilə bilər. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dünən keçirilən mətbuat konfransında deyib.

S.Müslümovun sözlərinə görə, bu proses gələcəkdə 5 ildən sonra baş verə bilər: "Belə ki, hər hansı rayonda bir TSEK saxlanılmaqla yaxınlıqda yerləşən digər TSEK-lər ona birləşdiriləcək. Beləliklə, həmin TSEK regionda yerləşən rayonların sakinlərinə də xidmət göstərəcək".

Onun sözlərinə görə, bu prosesdə ixtisar rəhbərlər şəxslər arasında baş tutacaq: "Çünki TSEK-lərdə mütəxəssislərin işi daha çoxdur. Onların ixtisar olunması işi çətinləşdirə bilər".

Nazir qeyd edib ki, hazırda Azərbaycanda 38 TSEK fəaliyyət göstərir (APA).



ÜSAVAT

Son səhifə

N 205 (6233) 16 sentyabr 2015



40 yaşlı qadın kişilərə meydan oxuyur

Sotländiyada yaşayan Lorna Biggem peşəkar bodibilderdir. Dediyiñə görə, bətnində dördüncü övladı olanda, hamileliyin 9-cu ayında belə zaldə maşq edib. Uşaq dünyaya geləndən 6 həftə sonra Lorna yenidən məşqlərə başlayıb. Milli.az Barcroft TV-yə istinadən bildirir ki, gündə 4 min kalori həcmində qidalanan L.Biggem əri de bodibilderdir.

O, "British Female Bodybuilding Finals" çempionatına qatılıb və qalib gəlib. Cənubi Lanarkshire qraflığındañ Hamiton şəhərində yaşayan Lorna deyir: "Bodibildinqi çox sevirmə və həmişə daha yaxşı nütcələr göstərməyə çalışıram. Özümü heç zaman yaxşı hesab etmirəm, daim irəliləməyə çalışıram. Dördüncü övladıma hamile olanda həkimlər məşqləri dayandırımağı istədilər. Amma məşqlərdən el çəkmədim, cünki özümü əla hiss edirdim".

14 ildən bəri yanğınsöndürən işleyən Lornanın sözlerinə görə, qızı Kuinn normal doğdu. Kuinnin indi bir yaşı var. Lornanın əri, 32 yaşı Stiven də bodibilderdir. Bu səbəbdən "əzeləli qadın" hər səhər 05.30-da yuxudan durur, ərinə işə, uşaqlarını məktəbe yola salmaq üçün hər ailəli xanımın gündəlik "mərasim"lərini yaşayır. Ailənin övladları Rid, Teylor, Kuinn və Marli analarını çox sevdiklərini, onunla fəxrlərini deyirlər.

Masajın faydalari

Masaj sağlamlıq üçün çox vacib prosedürdür. Bu yolla bir sira xəstəliklərdən yaxa qurtarmaq və ya on azından profilaktik tedbir görmək olar. Bu üsuldan bir sira xəstəliklərdə istifadə olunur. Böyüklerle yanşı, uşaq orqanızmin masajı da çox gözəl effekt verir. Bu, daha çox əzələlərin iş prinsipine təsir edir. Orqanizmdə 400-dən çox əzələ mövcuddur və onların hər birinin damar və sinir təchizatı möveudür. Ona görə də əzələlərin qidalması, ifliclər zamanı masaj prosedurları mütləqdir. Mütəmadi olaraq boğazın masajı infarkt, insult, hipertoniya kimi xəstəliklərdən qaćmağa yardım edir. Belə bir qənaətə Böyük Britaniya Kraliyəti Universitetinin alimləri goliblər. Onlar müəyyən ediblər ki, həmin nahiyyədə yerləşən əzələlər arteri-al təzyiqlərə əlaqəlidir. Əzələlərin masajı zamamı beyinə səkitləşdirici impulslar çatır və bu, arterial təzyiqi aşağı salır. Masaj hiperto-



niya xəstəliyi və onun fəsadlarına qarşı profilaktikada və müalicəsində mühüm rol oynayır. Bu barədə mütexəssislər əminliklərini qeyd ediblər. Tədqiqatın müellifləri apardıqları işlər barədə açıqlamalarına onu da əlavə etmişdir ki, boyun nahiyesinin masajı za-

manı olda olunan effekt lazımi dərman preparatlarının verdiyi effekte bərabərdir. Masaj növünün içərisində on təsirli aktiv-masajın olduğunu nəzəre alsaq, əminliklə deyə bilerik ki, üzgülük bir çox ağır xəstəliklərin qərəmidir.

Dünyanın 10 təhlükəli şəhəri

Təbii fəlakətlər göz önüne alınaraq, dünyanın on təhlükəli 10 şəhərinin siyahısı hazırlanıb.

1. Tokio - böyük şəhər son dərəcə aktiv tektonik fayın kənarında yerləşir. 1703-cü ildə baş verən zəlzələdə 100 min nəfər ölmüşdü.

2. Osaka - 11 milyon nəfərin yaşadığı şəhərdə 1995-ci ildə zəlzələ baş vermişdi və 6 min nəfər həyatını itirmişdi.

3. Cakarta - şəhərin böyük hissəsi dəniz səviyyəsindən aşağıda olduğu üçün sunamılər ciddi zərər verir.

4. Nodaya - 2,5 milyon nəfər sakini olan şəhər güclü tektonik ərazidə yerləşir.

5. Los-Angeles - çox önemli zəlzələ fayının üzerinde yerləşən şəhərdəki 12,8 milyon insanın həyatı hər zaman təhlükə altındadır.


6. San-Fransisko - 1906-ci ildə şəhərdə baş vermiş zəlzələ ilə 3 min nəfər həyatını itirmişdi.

7. Tehran - şəhərdə tez-tez zəlzələ olsa da, binalar dəyaniqli olmadığı üçün təhlükə qəçilənməzdir.

8. Manila - bu şəhərdə də tez-tez zəlzələ baş verə bilər. Şəhərdəki əhali və binalar təhlükə altındadır.

9. İstanbul - burada da 2025-ci ilə qədər böyük bir zəlzələnin baş vermə ehtimalı yüksəkdir.

10. Neapol - Şəhərin altında böyük bir maqma yatağı olduğu üçün vulkan partlayışlarına meyllidir.



Amerika gözəli 32 il sonra tacını aldı

"Miss Amerika" gözəllik yarışmasının təşkilatçıları 1983-cü ildə yarışmamı qazanan, lakin sonda qələbəsi olundan alınan gözəllik kralıçasından üzr istəyiblər. Venessa Williams adlı qadın 1983-cü ildə təşkil edilən gözəllik yarışmasında illə qara derili Amerika gözəli seçilmişdi. Lakin "Penthouse" adlı jurnal onun çılpaq şəkillərini icazəsiz yaydığı üçün tacından vaz keçməyə məcbur edilmişdi. Bu il təşkil edilən gözəllik yarışında Villiamsdan juri olmasını istəyən "Miss Amerika"nın təşkilatçısı Sam Hakell yarışmadan evvel etdiyi çıxışda ona dediyi və etdiyi hər şey üçün üzr istəyib. Sonda isə "sən Amerikanın gözəlisən və hər zaman elə qalacaqsan" deyib. Villiamsa bu üzrə gözəlmədiyi və eşitdiyi sözlər üçün çox sevindiyini deyib. Venessa Williams 1992-ci ildə "Save the Best for Last" adlı mahnısı ilə də məşhurlaşmışdı.

QOÇ - Oluqca romantik bir təqvimdir. Dünənə qədər sizə şübhə ilə ya-naşanların əksəriyyəti səmimiliyinizin şahidi olacaqlar. Sevdiyiniz adamla rın yanında olmağınız günün vacib tələbidir.

BÜĞA - Üzləşdiyiniz proseslər narahatıcılığını artırıbilər. Bu səbəbdən də bütün vacib planlarınızı təxire salmalısınız. Yaxın bildiyyiniz adamlar sizə qarşı xoşagəlməzliliklər edəcək.

ƏKİZLƏR - Qarşınızda hər mənada uğurlu bir gün durur. Bunun üçün daxili inam və qətiyyət kifayət edər. Nahardan sonra şad xəber eşidəcəksiniz. Ulduzlar bəxtinizi pul da çıxarmaq əzmindədir.

XƏRÇƏNG - Günortaya qədər adı işlərin həlli ilə məşğul olun. Nahardan sonra isə böyük məsələlərin həllinə başlamağa dayər. Axşama yaxın gözəlmədiyiniz istiqamətdən təzə xəber eşidəcəksiniz.

ŞİR - Yalnız sabitliyinizi qorumağa çalışın. Xırda bir yanlışlıq gün ərzində nəzərdə tutduğunuz işləri alt-üst edə bilər. Odur ki, qərar çıxarmazdan qabaq mövcud reallığı nəzərə almışınız.

QIZ - Yeni əlaqələr yaratmaq, işgüzar danışçılar aparmaq sizə xüsusi zövq verəcək. Bu yönündə sevgi amili daha qabarlıq tərzdə nəzərə çarpacaq. Amma müsahiblərinizə yalan vəd verməməlisiniz.

TƏRƏZİ - Ay bürcündə olduğundan bu gün kənardan kiminsə dəstəyinə ehtiyacınız var. Bunsuz hansısa nailiyyətə yetişəcəyinizi mümkünəsdür. Öz növbənizdə siz də aktivliyinizi artırmalısınız.

ƏQRƏB - Götü qübbəsi dəha çox ikitərəfli əlaqələrdə bəxtinizin getiricəyini bildirir. İstər ailə-sevgi məsələlərində, istərsə də işgüzar münasibətlərde vəziyyətiniz qənaətbəxsə olacaq.

OXATAN - İxtiyarınızda olan bu tarixdə təmkinizi qorunmalısınız. Hər hansı cılıgilılıq və ya əsblərin qabarması bütün işləri korlaşa bilər. Riskli planlarınızı mümkün qədər təxire salın.

ÖGLAQ - Ümumi məziyyətlərinə görə qalmaqlı gündür. Az qala hər addımda gərginliklə rastlaşacaqsınız. Əsas enerjinizi münasibətlərə deyil, işə həsr etməklə bu xoşagəlməziyi dəf edə bilərsiniz.

SUTÖKƏN - Mistik bir gün yaşayacaqsiniz. Daxili harmoniyiniz pozulduğundan real olmayan şəyler barədə düşüne bilərsiniz. Bunu qarşısını almaq üçün yaxşı olar ki, vaxt təpib ziyaretgahlara gedəsiniz.


BALIQLAR - Romantika ilə dolu olan bir tarix yaşayacaqsınız. Maddi durumunuz imkan versə, uzaq səfərə də çıxın. Qarşındaki günlər üçün vacib olan bir neçə mühüm görüş keçirməniz məsləhətdir.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!

2016-da rekord istilər olacaq

Alimlər 2016-ci ilin tarixinə on yüksək istilərinin müsahidə edildiyi il olacağını iddia ediblər. İngiltərədə Beynəlxalq Atmosfer Təşkilatı tərəfindən aparılan araşdırılmalar nəticəsində məlum olub ki, son illərdə atmosferdə istilik azalmır, əksinə ar-taraq davam edir. 2016-ci il isə bu illə müqayisədə daha isti olacaq. Məlumatlılara görə, Sakit okeandan gerçəkləşən El Niño hava dalgası istiliyin artmasında önemli rol oynayacaq. Dəniz üzərində havanın temperaturu 2 dərəcə artacaq. 2015-ci ilin sonlarına yaxın təsirini daha çox göstərəcəyi bildirilən El Niño hava dalgası temperaturun daha da artmasına səbəb olacaq.

Səhifəni hazırladı: ŞAHNAZ



Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

e-mail adres: yenimusavat@mail.ru

**"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməye bilər.**

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

**Redaktor:
Nazim SABIROĞLU**

**Lisenziya N: B 114
SAYI: 5.300**

Qoroskop
(16 sentyabr) **Səbuhi Rəhimli**